



XALQ QƏZETİ


№ 92 (29064) 28 aprel 2019-cu il, bazar

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ

Pekində “Bir kəmə, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu işini davam etdirib

Azərbaycan Prezidenti İlham Əliyev forumda iştirak edib



□ **Aprelin 27-də Pekində ikinci “Bir kəmə, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu öz işini davam etdirib.**

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda iştirak edib.

Çin Xalq Respublikasının sədri Si Cinqin Azərbaycan Prezidenti İlham Əliyevi və digər dövlət və hökumət başçıları salamladı.

Si Cinqin çıxışında artıq ikinci dəfə baş tutan forumun uğurla keçdiyini, onun ölkələr arasında əməkdaşlıq baxımından yeni imkanlar açdığını dedi. O, dünyada yeni əməkdaşlıq formatı yaradan “Bir kəmə, bir yol” təşəbbüsünün

qlobal iqtisadiyyatın inkişafına və qədim İpək Yolunun yenidən canlandırılmasına təkan verəcəyini deyərək forumda iştirak edən dövlət və hökumət başçılarına təşəkkürünü bildirdi.

(ardı 2-ci səhifədə)

“Bir kəmə, bir yol” sabitliyin və sülhün qarantına çevriləcək

Qərblə-Şərqi qovşağında yerləşən, unikal coğrafi şərta malik olan Azərbaycan bu gün, həm də dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdə yaxından iştirak edir. Son illərdə respublikamızı regionun ticarət mərkəzinə çevirmək məqsədilə ölkəmizin strateji coğrafi mövqeyindən səmərəli yararlanmaqla tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da gücləndirilməsi üçün konkret hədəflərə istiqamətlənən kompleks tədbirlər həyata keçirilir. Bütün bunların isə yaxın gələcəkdə Azərbaycana daha da böyük həcmdə siyasi və iqtisadi dividendlər gətirəcəyi heç bir şübhə doğurmur.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ölkəmizi regionun ticarət mərkəzinə çevirmək üçün respublikanın strateji coğrafi mövqeyindən səmərəli istifadə etməkə tranzit və nəqliyyat

xidmətlərinin inkişafı, bölgələrdə logistika mərkəzlərinin yaradılması nəzərdə tutulur. Bütün bunlar, eyni zamanda, istehsal və investisiya mərkəzi kimi də respublikamızın cəlbəediciyinin artmasına, yeni biznes və məşğulluq im-



“Bir kəmə, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

kanlarının yaranmasına yol açır. Bu məqsədlə yerli və beynəlxalq daşımaqların idarə olunması mexanizmi təkmilləşdirilir, ölkənin nəqliyyat sisteminin beynəlxalq nəqliyyat sistemə inteqrasiyası genişləndirilir, əhaliyə göstərilən nəqliyyat xidmətlərinin keyfiyyəti artırılır, səmərəliliyi sahəsində gediş haqqının ödənilməsi ilə bağlı müasir texnologiyaların tətbiqi reallaşdırılır. Eyni zamanda, avtomobil, dəmir yolu, su, hava nəqliyyatı sahəsində vahid strateji yanaşmanı əks etdirən ümumiləşdirilmiş layihələrin həyata keçirilməsi də nəzərdə tutulur.

Artıq bu tədbirlərin bir qismi uğurla başa çatdırılıb. Ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı,

tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr gerçəkləşdirilib, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilib. Bakıda və ölkənin regionlarında beynəlxalq hava limanlarının, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri istiqamətində beynəlxalq əhəmiyyətli avtomobil yollarının tikintisi və dəmir yolu xətlərinin yenilənməsi respublikamızın xarici iqtisadi əlaqələrinin genişlənməsinə mühüm təsir göstərib, həmçinin Azərbaycanın tranzit potensialını və tranzit daşımaqlarında iştirak imkanlarını artırır.

(ardı 2-ci səhifədə)



İşıq, nur və xeyirxahlıq mücəssəməsi

» 3



Azərbaycan yarışların təşkilində bənzərsiz nümunə göstərir!

» 4



Uruqvay Dağlıq Qarabağdakı separatçı rejimi tanımır

» 5



ABŞ silah satışı razılaşmasından çıxır

» 8

Pekində “Bir kəmə, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumu işini davam etdirib



(*əvvəli 1-ci səhifədə*)

Forumun birinci sessiyası “İnkişaf üçün yeni mənbələrin araşdırılması məqsədilə əməkdaşlığın təşviqi”nə həsr olundu.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdilər.

Prezident İlham Əliyev forumun “Qarşılıqlı siyasətin gücləndirilməsi və daha yaxın tərəfdaşlığın qurulması” mövzusunda həsr olunan ikinci sessiyasında da iştirak etdi.

Daha sonra dövlətimizin başçısı

“BMT-nin 2030-cu il Gündəliyini həyata keçirmək üçün yaşıl və dayanıqlı inkişafın təşviqi” mövzusunda həsr olunan üçüncü sessiyada iştirak etdi.

Bu sessiyada çıxış edən Prezident İlham Əliyev dəvətə görə Çin Xalq Respublikasının sədri Si Cinqinə təşəkkür etdi. Dövlətimizin başçısı Çin Xalq Respublikasının yaradılmasının 70 illiyi münasibətilə Çin xalqını təbrik etdi. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycan və Çin tərəfdaş ölkələrdir. Dövlətimizin başçısı 2015-ci ildə Çinə

dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.

Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan infrastrukturunun inkişafına mühüm əhəmiyyət verir. Azərbaycanda möhkəm infrastruktur bazası yaradılıb ki, bu da bizim və tərəfdaşlarımızın maraqlarına xidmət edir. Azərbaycan, həmçinin enerji ixrac edən ölkədir. Enerji ixracı bizim inkişafımız üçün əsaslı baza və təməl yaratmışdır. Biz enerji resurs-



larımızdan xalqımızın mənafeyi naminə istifadə etmişik, edirik və davamlı inkişafa nail olmuşuq. Hazırda iqtisadiyyatın şaxələndirilməsi əsas vəzifələrdən biridir.

Dövlətimizin başçısı bildirdi ki, nəqliyyat infrastrukturuna sahəsində Ələt Dəniz Ticarət Limanı və yeni istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti qeyd edilməlidir. Azərbaycanda 15 min kilometrən çox yol çəkilib, dəmir yolu xətləri modernləşdirilib. Biz xüsusilə Şərq-Qərb nəqliyyat dəhlizində çox fəal iştirak edirik. Həmçinin Şimal-Cənub nəqliyyat

dəhlizinin inkişafı prosesində iştirak edirik. Azərbaycanda hava nəqliyyatı infrastrukturunu yaradılıb. Belə ki, altı beynəlxalq aeroport tikilib. Azərbaycan Xəzər dənizində 260 gəmi ilə ən böyük ticarət donanması-na malik ölkədir. Azərbaycanın nəqliyyat sahəsində potensialı daha da artır və bu, beynəlxalq əməkdaşlıq üçün yaxşı imkanlar yaradır. Azərbaycanda iqtisadi inkişaf nəticəsində işsizlik və yoxsulluq 5 faiz həddinə salınıb. Nəqliyyat və enerji təhlükəsizliyi milli təhlükəsizliyin vacib elementidir.

Azərbaycan Prezidenti dedi ki, “Bir kəmə, bir yol” təkcə nəqliyyat layihəsi deyil, bu, sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən layihədir.

Forumun yekununda Birgə Kommünikə qəbul edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına işgüzar səfəri aprelin 27-də başa çatıb.

AZƏRTAC

(*əvvəli 1-ci səhifədə*)

Pekində ikinci “Bir kəmə, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda yuxarıda qeyd edilən fikirlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ətraflı məlumat verilib. Otuz yeddi dövlət və hökumət başçısı, beynəlxalq təşkilatların rəhbərləri iştirak edən Forumda Azərbaycan, Rusiya, Pakistan, Qazaxıstan, Avstriya, Belarus, Çexiya, Yunanıstan, Macarıstan, İtaliya, Serbiya, Sinqapur, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrin liderləri qatılıblar.

İkinci “Bir kəmə, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun açılış mərasimində çıxış edən Çin Xalq

çox artmışdır. Yatırılan 260 milyard dollar həcmində sərmayə bizə ölkəmizi müasirləşdirməyə və müasir infrastruktur, o cümlədən nəqliyyat sahəsində infrastrukturunu yaratmağa kömək etmişdir. Azərbaycanın çox aşağı səviyyədə xarici borcu var. Bu, bizim ümumi daxili məhsulun təxminən 19 faizini təşkil edir. Bizim ehtiyatlarımız xarici borcumuzdan beş dəfə çoxdur. Azərbaycanın buili iqtisadi göstəriciləri artımın olduğunu nümayiş etdirir. Ümumi daxili məhsul 3 faiz artıb, inflyasiyanın səviyyəsi 2,1 faizdir və iqtisadiyyatın şaxələnməsi bizim əsas məqsədlərimizdən biridir”.

Prezident İlham Əliyev Azərbaycanın çox böyük neft və qaz ehtiyatlarına malik olduğunu, bu təbii sərvətlərin beynəlxalq

kim, 260 milyard dollar həcmində investisiya yatırılıb və bunun yarısını xarici investisiyalar təşkil edir. Bu gün Azərbaycandakı biznes mühiti dünyada olan ən qabaqçıl biznes mühitlərindən biridir. Dünya Bankının ən son “Doing Business” hesabatına görə, Azərbaycan biznes mühiti üzrə 25-ci pillədədir və bir il ərzində biz mövqeyimizi əsaslı şəkildə yaxşılaşdırmışıq. İndi Azərbaycan dünyada ən çox islahat aparan on ölkə sırasındadır”.

İkinci “Bir kəmə, bir yol” Forumunda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətindən ətraflı danışılıb. Xatırladaq ki, Azərbaycanın iştirak etdiyi beynəlxalq nəqliyyat layihələrindən biri olan və Şimali Avro-

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Nö 189

Bakı şəhəri, 26 aprel 2019-cu il

“Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında

“Peşə təhsili haqqında” Azərbaycan Respublikasının 2018-ci il 24 aprel tarixli 1071-VQ nömrəli Qanununun

tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyun tarixli 140 nömrəli Fərmanının 1.1.5-ci bəndində iştirakçıların təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

“Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

Qeyd: Qərara edilməş əlavələrin tam metni ilə www.cabmin.gov.az və www.xalqqazeti.com saytlarında tanış ola bilərsiniz.

□ Aprelin 27-də “Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin ikinci günündə pilotlar arasında gərgin idman mübarizəsi yaşanıb.

Əvvəlcə “Formula-1” SOCAR Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan “Formula 2”-nin birinci yarış keçirilib. Yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 32 dövrə vurublar. Maraqlı idman mübarizəsinin yekununda “Campos Racing” komandasının pilotu Cek Aitken qalib olub. “ART Grand Prix” komandasının pilotu Nik de Vri-

mandasının pilotları Valtteri Bottas və Luis Hamilton ilk iki pillədə qərarlaşıblar. V.Bottas 1 dəqiqə 40,495, L.Hamilton isə 1 dəqiqə 40,554 saniyəlik nəticə göstəriblər. “Ferrari”nin pilotu Sebastyan Fettel (1 dəqiqə 40,797 saniyə) üçüncü yerdə qərarlaşıb. Sıralama turunun nəticələrinə əsasən, aprelin 28-də keçiriləcək əsas yarışda pilotların düzülüşü müəyyənləşib. “Formula-1” SOCAR Azərbaycan Qran-Prisi apre-

həvəskarlarına unudulmaz anılar bəxş edəcəklər. Şəhər saatlarındakı davam edəcək DJ-lərin konsert proqramında isə əsl bayram ab-havası yaşanacaq. Qeyd edək ki, ötən üç Qran-Prیدن sonra pilotların yarışına 44 xalla “Mercedes”in pilotu Valtteri

koda keçirilən 200-cü yarış “Tyrell”in üzvü Cek Styuartın qələbəsi ilə yekunlaşıb. 300-cü Qran-Priyə 1978-ci ildə Cənubi Afrika Respublikası ev sahibliyi edib. Kyalami trekində təşkil olunan yarışda “Lotus”un pilotu Ronni Peterson fərqlənib. 1984-cü ildə Avstriyanın Tselteq



“Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin ikinci gününə yekun vurulub



es ikinci, “MP Motorsport”un üzvü Cordan Kinq üçüncü yeri tutublar.

Qaliblərə mükafatları Azərbaycançılar gənc və idman nazirinin müavini İsmayıl İsmayilov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti Mədət Quliyev və Azərbaycan Turizm Bürosunun baş direktoru Florian Zenqştşmid təqdim ediblər.

Aprelin 28-də 23 dövrədən ibarət ikinci yarış təşkil olunacaq.

Sonra “Formula-1” SOCAR Azərbaycan Qran-Prisinin üçüncü sərbəst yürüşü olub. Yürüşə hər biri iki pilotdan ibarət 10 komanda qatılıb. İştirakçılar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı trekində yarışdılar. Yarışda “Ferrari” komandasının pilotları uğur qazanıblar. Belə ki, Şarl Lekler birinci, Sebastian Fettel isə ikinci olublar. İlk üçlüyü Maks Ferstappen (“Red Bull Racing”) tamamlayıb.

Daha sonra “Formula-1” yarışlarının sıralanma turu təşkil olub. Maraqlı məqamlarla yadda qalan yarışda “Mercedes” ko-

lin 28-də keçiriləcək. Qran-Prinin sonuncu günündə saat 11:20-dən 12:00-dək azarkeş zonasında “Williams”, “Racing Point”, “McLaren”, “Haas” və “Toro Rosso” komandalının pilotlarının avtoqraf sessiyaları olacaq. Saat 13:10-da “Formula-2” üzrə ikinci yarış start götürəcək.

Bundan sonra ən həyəcanlı anlar başlayacaq. Belə ki, saat 14:30-dan 15:00-dək açılış mərasimi və pilotların paradi təşkil olunacaq.

Dövlət himninin səsləndirilməsindən sonra – saat 16:10-da “Formula-1” SOCAR Azərbaycan Qran-Prisinə start veriləcək və pilotlar iki saat ərzində Bakı trekində 51 dövrə vuracaqlar. Trekin möhtəşəmliyi ilə digər yarışlardan fərqlənən Bakı şəhər halqasında pilotların gərgin idman mübarizəsi nəticəsində dünya çempionatının dördüncü mərhələsinin qalibi müəyyənləşəcək.

Günün sonunda “Baku Crystal Hall”da DJ Mendoza, AISEL, Kardi B avtoidman

“Bir kəmə, bir yol” sabitliyin və sülhün qarantına çevriləcək

Respublikasının Sədri Si Cinqin ötən forumdan sonra təşəbbüsü dəstəkləyən ölkələr arasında səmərəli əməkdaşlığın qurulduğunu diqqətə çatdırıb. O, hazırda “Bir kəmə, bir yol” təşəbbüsünün 150 ölkə tərəfindən dəstəkləndiyini, bu sıraya bir sıra nüfuzlu beynəlxalq təşkilatların da daxil olduğunu vurğulayıb. “Bu da göstərir ki, bizim təşəbbüs bütün dünyanı əhatə edir”, - deyən Si Cinqin həmin layihənin dünyanın inkişafında yeni mərhələ olduğunu diqqətə çatdırıb.

Si Cinqin “Bir kəmə, bir yol” layihəsinin ölkələr arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığı da əhatə etdiyini xatırladı. Çin lideri iqtisadi, ticarəti, maliyyə və digər sahələrdə xüsusi əhəmiyyəti ilə seçilən bu təşəbbüsün qədim İpək yolu üzərində yeni dəyərlərin formalaşmasına da dəstək göstərdiyini, globallaşmanın iqtisadiyyata mənfəi təsirlərini azaltıldığını, bu layihənin beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə, milli gəlirlərin artmasına, regional inkişafa ciddi təkan verdiyini bildirib. Həmin layihənin həyatın bütün sahələrinə, xüsusilə də sosial məsələlərə inkişaf baxımından ciddi təsir göstərdiyini diqqətə çatdıran Çinin dövlət başçısı mədəni-humanitar əlaqələrin genişlənməsində də yeni mərhələnin başlandığını bildirib.

Azərbaycanın iqtisadi inkişafı dinamik xarakter daşıyır

Azərbaycan Prezidenti İlham Əliyev ikinci “Bir kəmə, bir yol” Forumunda çıxış edərək, Azərbaycanın lap əvvəldən Prezident Si Cinqin tərəfindən irəli sürülmüş “Bir kəmə, bir yol” təşəbbüsünü dəstəklədiyini, eyni zamanda, bu layihənin yalnız nəqliyyat bağlılığını təmin etmədiyini, həmçinin müxtəlif ölkələr arasında əlaqələri gücləndirdiyini, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyini və beynəlxalq ticarət üçün yeni imkanlar yaratdığını vurğulayıb.

Dövlətimizin başçısı nitqində respublikamızın iqtisadi inkişafının dinamik xarakter aldığını, bunun ölkəmizin transformasiyasını reallaşdırmağa imkan yaratdığını diqqətə çatdırıb: “Ötən on beş ildə iqtisadiyyatımız üç dəfədən

bazarlara nəqli məqsədilə çoxsaylı boru kəmərlərinin tikildiyini və əsas hədəfin iqtisadiyyatı şaxələndirmək, insan kapitalına investisiya yatırmaq, habelə inkişaf üçün dayanıqlı imkanlar yaratmaq olduğunu da bildirib. Dövlətimizin başçısı iqtisadi şaxələndirmədə əsas məqsəd kimi qarşısı sənaye, kənd təsərrüfatı, turizm, xidmətlər sektoru,eyni zamanda, informasiya və kommunikasiya texnologiyalarının inkişafı vəzifəsinin qoyulduğunu qeyd edib.

Ölkə rəhbəri yuxarıda sadalananlarla bərabər infrastruktur layihələrinin Azərbaycan üçün çox önəmli olduğunu və müasir infrastrukturun yaradılmasına sərmayə yatırmaq üçün maliyyə resurslarımızdan istifadə edildiyini də xüsusi vurğulayıb. Prezident İlham Əliyev daha sonra Azərbaycanda qazlaşdırmanın səviyyəsinin 95 faiz təşkil etdiyini, respublikamızın elektrik enerjisi, neft və qaz ixrac edən ölkəyə çevrildiyini, nəqliyyat sahəsinə investisiyaların yatırılmasını əsas prioritetlərdən biri olduğunu xatırladıb.

Azərbaycan beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrilib

Prezident İlham Əliyev ikinci “Bir kəmə, bir yol” Forumundakı çıxışında üç il öncə Azərbaycan və Çin arasında “İpək yolu iqtisadi kəməri” ilə əlaqədar Anlaşma Memorandumunun imzalandığını, müasir nəqliyyat infrastrukturunun yaradılmasının ölkəmizin prioritetləri sırasında olduğunu, habelə coğrafi mövqeyimizdən bəhrələnərək Asiya ilə Avropa arasında körpülərin qurulmasına respublikamız tərəfindən investisiya yatırıldığını diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib: “Açıq dənizə çıxışı olmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bizi qonşularımızla birləşdirən şaxələnməmiş dəmir yolu şəbəkəsi yaratmışıq. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistralar çəkilib. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan yolların keyfiyyətinə görə dünyada 34-cü yerdədir.

Infrastrukturun inkişafına, həmçinin çox əlverişli biznes mühitinin yaradılması ilə dəstək verilir. Qeyd etdiyim

panı Cənub-Şərqi Asiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi respublikamızın tranzit potensialından yüksək səviyyədə bəhrələnməyə imkan verəcək. Bu layihə Hindistandan başlayaraq İrandan keçməklə Azərbaycan, Rusiya, Fin körfəzinə qədər ərazini əhatə edəcək. Azərbaycan isə bu dəhliz çərçivəsində dünyanın böyük iqtisadiyyatlarını birləşdirəcək.

Sözügedən layihənin gerçəkləşdirilməsi yüklərin ünvanına çatdırılma müddətlərini 2-3 dəfə azaldacaq. İran bu dəmir yolu layihəsinin inşası üçün 2016-cı ildə Hindistanla müqavilə imzalayıb. Hindistanın “IR-CON” dövlət şirkəti dəmir yolunun Çabahardan Zahedana qədər olan 500 kilometrlik hissəsini tikmək barədə razılıq verib. Bu hissənin tikintisi üçün 1,6 milyard dollar ayrılıb.

Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilməsində Bakı-Tbilisi-Qars dəmir yolunun da mühüm əhəmiyyəti var. Bu barədə danışarkən, qeyd etmişlik ki, sözügedən dəmir yolu xətti qitələri birləşdirən nəqliyyat dəhlizidir. Bu strateji layihə Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olaraq, Azərbaycana həm iqtisadi, həm siyasi dividendlər gətirəcək.

Prezident İlham Əliyev ikinci “Bir kəmə, bir yol” Forumundakı çıxışında bildirib ki, müasir nəqliyyat və logistika infrastrukturunu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda, biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmə, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

AZƏRTAC



İşıq və nur gözəllik, xeyirxahlıq mücəssəməsidir. Bu keyfiyyətləri özündə birləşdirən adamlar isə – Allahın sevimli bəndəsidir, öz ömründən qat-qat və uzun şərəfli ömür yaşamağa haqqı olanlardır. Akademik Zərifə xanım Əliyeva kimi...

Ötən əsrdə topçubaşovlar, hacibəyililər, şadlinskilər, rəfibəyililər, bədalbəyililər, şaxtaxtinskilər kimi ailələr Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm rol oynamış və dərin izlər qoymuşlar. Bu sırada akademik Zərifə xanım Əliyevanın ləyaqətli təmsil olunduğu Əliyevlər ailəsinin də şərəfli yeri vardır.

Tibb elmində gur çıraq kimi şölələnən Zərifə xanım Əliyeva fitri istedadla malik alim, Ulu Tanrının xalqımıza bəxş etdiyi heyratəmiz dərcədə pak və nadir insan idi. Geniş dünyagörüşü, yüksək ziyalılığı, tədqiqatçılıq bacarığı ilə hamının rəğbətini qazanmış Zərifə Əliyevanın mənalı ömür yolu hər bir azərbaycanlı, elm adamı və tibb işçisi üçün əsl həyat və mənayyəti dərəsi, kamillik və müdriklik məktəbidir. Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara xoşbəxtlik, çöhrələrə nur, gözlərə işıq bəxş edib. Onun şərəfli əlləri ilə minlərlə xəstə müalicə olunub.

Zərifə xanım Əliyeva görkəmli alim olmaqla yanaşı, həm də kövrək qəlbi insan, qayğıkeş həyat yoldaşı, mehriban ana, humanist həkim, fədakar alim, sevimli müəllim kimi xatirələrdə silinməz izlər qoymuşdur. Onun nəsil şəcərəsi Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvanın əsilzadə mühitində sayılıb-- seçilən bir ailəyə bağlıdır. Ata babası Məmməd-kərim Qurbanəli oğlu da, ana babası İbrahim boy Süleymanbəyov da İrəvanın məşhur əsilzadələrindən idilər.

Təəssüf ki, Məmməd-kərim Qurbanəli oğlunun İrəvan yaxınlığındakı Hamam-lı kəndindəki müllüki də, İbrahim boy Süleymanbəyovun İrəvandanı göz oxşayan imarəti də 1918-ci ildə erməni-daşnak quldurları tərəfindən qəsb olundu, dağıldı. O torpaqların özü qədər gözəl, xeyirxah olan sakinləri dədə-baba yurdlarından didərgin düşdülər və bir daha doğma ocaqlarına qayıda bilmədilər. Daşnakların azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı Zərifə xanımın atası Əziz Əliyevi 1918-ci ildə Sankt-Peterburqda təhsilini yarımcıq qoyub İrəvanda təqiblərə məruz qalmış ailəsinin Şah-taxtı kəndinə köçürməyə məcbur etdi. Məhz burada 1923-cü il aprelin 28-də Zərifə xanım dünyaya göz açdı. 1923-cü ilin may ayında Əziz Əliyev Bakıya köçdü və sonrakı taleyini bu böyük şəhərlə bağladı.

Fövqəladə ağılı, istedadı, biliyi və çalışqanlıqı sayəsində öz adını Azərbaycanın səhiyyə və dövlətçilik tarixinə qızıl hərflərlə yazdırmış professor Əziz Əliyevin digər övladları kimi Zərifə xanım da yüksək mədəniyyət və ailə tərbiyəsi görmüş, təhsil almış, elm öyrənmiş, öz peşəsinin dərin bilicisi kimi xalqına ləyaqətli xidmət etmiş, insanların hörmətini və sevgisini qazanmış, görkəmli alim, ictimai xadim kimi respublikamızın hüduqlarından kənarda da tanınmış və sevilmişdir. Heç şübhəsiz ki, bu uğurların əsasında soy-kökədən gələn istedadla yanaşı, ailə ənənələrindən doğan çalışqanlıq, məsuliyyət, məqsədyönlülük, daxili intizam və mədəniyyət dayanırdı.

İrəvanın kübar-ziyalı mühitindən qaynaqlanan ailə ənənələri görkəmli dövlət xadimi və səhiyyə təşkilatçısı professor Əziz Əliyevin Bakıda, Cənubi Azərbaycanda, Dağıstanda, Moskvada yaşadığı illərdə dostluq etdiyi Azərbaycanın və o vaxt ki SSRİ-nin tanınmış ziyalıları, elm və

mədəniyyət xadimlərinin təsiri ilə daha da zənginləşmişdir.

Burada Əziz Əliyevin 100 illik yubileyinə həsr edilmiş təntənəli gecədə ümummilli lider Heydər Əliyevin nitqindəki fikirləri xatırlatmaq yerinə düşərdi: “Bütün tibb professorları onun dostları idi. Onların çoxunu o hazırlayıb irəli çəkmişdi. Azərbaycan incəsənəti və ədəbiyyatının Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Bülbül, Niyazi, Səməd Vurğun, Süleyman Rüstəm, Qara Qarayev və bir çox başqaları kimi görkəmli xadimləri ilə onun çox yaxın, mehriban, ailəvi münasibətləri vardı.”

Akademik Zərifə xanımın həkimlik sənətini seçməsi də ailə ənənəsi ilə əlaqədar olmuşdur. Atası Əziz Əliyev, əmisi Ziyad Əliyev, qardaşları Tamerlan və Cəmil, bacısı Ləzifə xanım ilə yanaşı, bibiləri Göycək xanım, Şamama xanım Ələsgərovalar, bibisi oğlanları Qurban Əliyev (o, uzun illər respublikamızın ali və orta ixtisas təhsili naziri olmuşdur), Yusif Əliyev görkəmli həkim, səhiyyə təşkilatçısı və tibb alimləri olmuşlar.

Atalarının həkim və böyük səhiyyə təşkilatçısı olması, ailədəki nüfuzu övladlarının peşə seçimində mühüm rol oynadı. Qardaşları Tamerlan və Cəmil də həkim oldular. Zərifə xanımın böyük qardaşı Tamerlan Əliyev (1921-1997) respublikamızın ən yaxşı endokrinoloqlarından biri idi. Atasının yoluna sadıq qaldı, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor kimi adlar aldı. Görkəmli alim 250-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslük və dərs vəsaitlərinin müəllifi idi.

Zərifə xanımın tələbəlik və gənclik illəri ağır müharibə dövrünə düşsə də, onun atasının yüksək dövlət vəzifələrində çalışması, heç şübhəsiz ki, bu ailənin üzvlərinin statusu başqalarından fərqlənir, bu üstünlüyü hiss etdirmir, bəlkə heç özü də hiss etmirdi. Onun tələbə yoldaşlarının çoxsaylı xatirələri bunu söyləməyə əsas verir. Səbəb isə çox sadə idi. Əsilzadə nəcəbəti, ailə tərbiyəsi və şəxsi keyfiyyətlər. Məhz bu xarakter Zərifə xanımın bütün həyatı boyu onu müşayiət etdi, onu milyonlarla insana sevdirdi. Əbəz yera demirlər ki, insanın böyüklüyü onun sadəliyindədir. Tabib, müəllim, alim, ictimai xadim kimi qazandığı şöhrətinin ən yüksək zirvədə olduğu vaxtlarda da akademik Zərifə xanım Əliyeva belə də qaldı: qayğıkeş, mehriban, gülürlə, xeyirxah...

İnsan ətraf mühitədən qəbul etdiyi informasiyanın 80 faizini görmə orqanı – gözləri vasitəsilə alır. Buna görə də göz insanın duyğu orqanlarının ən əhəmiyyətliisidir. Işıq sönmüş gözlərə nur vermək Günəşin Yer üzünə işıqlandırması qədər müqəddəs bir işdir. Məhz akademik Zərifə xanım Əliyeva öz həkimlik fəaliyyəti boyu minlərlə sadə insana bu səadətli bəxş edib, təmənnəsiz böyük bir insan xeyirxahlığı, həkim qayğıkeşliyi ilə... Onu da qeyd edək ki, bəzən qısa müddətdə bütün ailələri dünya işğından məhrum edən bu xəstəliklə mübarizə tarixində Zərifə xanım Əliyevanın adı qızıl hərflərlə yazılmışdır.

1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu əla qiymətlərlə bitirən Zərifə Əliyeva daha artıq praktik biliklərə yiyələnmək üçün Moskvaya – Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna getdi. Bu gedisin daha bir məqsədi var idi: Azərbaycanı bütümlü ştraxoma epidemiyası! Ölkəyə məhz bu yöndə ixtisaslı həkimlər çox lazımdı. Zərifə xanım isə ümumi müalicə fakültəsinə bitirmişdi. Göz xəstəlikləri üzrə ixtisaslaşmaq üçün mütləq əlavə təhsil zəruri idi. Həm də göz viruslarının regional fərdiliyi də var idi və infeksiya ilə mübarizə həm də bu fərdiliyi fundamental şəkildə öyrənməyi tələb edirdi. Zərifə xanım məhz bunu qarşıya məqsəd qoydu.

Odur ki, yenə oxumaq və öyrənmək lazımdı ki, elmin zəhmət tələb edən qapısından keçmək, nur elmi olan oftalmologiyaya dərinlən yiyələnmək lazımdı. Xəstəyə di-aqnoz qoymaq, xəstədə inam yaratmaq üçün iki min ilə yaxın tarixi olan bu elmi dərinlən öyrənmək zəruri idi. Zərifə xanım həkimliyin bu sirlərini cavan yaşımdan dərk etmişdi.

1947-ci ilin Moskvası gənc mütəxəssis üçün yeni bir aləm oldu. Bəzi problemlər Bakıdakı kimi idi, məsələn, müharibədən qalmış yoxsulluq və qıtlıq, əllilərin sayının çoxluğu. İnsanların əksəriyyəti cəbhədən gəldikləri geyimdə idilər. Çünki həm təzə libas yox idi, həm də almaq üçün vəsait. Yoxsulluq hər addımda görünürdü. Amma bu, bədbinlik yaratmırdı. Müharibədən sonra insanlarda daha böyük həyat eşqi vardı. Hər yanda tikinti və bərpa işləri gedirdi. Moskva Zərifə xanım kimi gəlmələrlə dolu idi. Böyük, ucuz-bucaqsız ölkənin hər yerindən bura təhsil almağa gəlmişdilər. Ölkədə müasir biliklərin əhəmiyyəti düzgün təyin edilmişdi. İnsanlar metroda belə, əli kitablı idilər, fürsət düşən kimi hamı kitab oxuyurdu. Ən başlıcası, insanlar arasında səmimiyyət, sabaha inam və ümid var idi. Müharibədən qalib çıxmış ölkədə belə də olmalı idi.

xəstəliyinə – peşə xəstəliyinə həsr edilmişdir. Ötən əsrin 60-70-ci illərində Bakı və Sumqayıt regionun ən böyük sənaye mərkəzlərinə çevrilmişdi, burada onlarca neft, maşınqayırma, kimya zavodları fəaliyyət göstərirdi. Bu zavodlarda istehsal edilən, istifadə olunan müxtəlif kimyəvi maddələrin gözü təsirinin öyrənilməsi, qarşısının alınması və müalicəsi sahəsində o vaxt ki SSRİ miqyasında ilk öncüllərdən biri, bəlkə də birincisi Zərifə xanım olmuşdur.

1979-cu ildə SSRİ miqyasında görkəmli oftalmoloq kimi tanınan alimin həyatında yeni əlamətdar hadisə baş verdi. Zərifə xanımın təşəbbüsü ilə Elmlər Akademiyasının Ə.Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycanda ilk dəfə professional göz xəstəliklərini öyrənən laboratoriya açıldı və Zərifə xanım onun rəhbəri oldu. Əslində, bu, dünya şöhrətli alimin elmi məktəbi idi. Bu



İşıq, nur və xeyirxahlıq mücəssəməsi

Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş görkəmli oftalmoloq alim, insanlara nur bəxş edən, həyatlarını işıqlandıran akademik Zərifə xanım Əliyevanın bu gün anadan olmasının 96-cı ildönümüdür. Adı hər zaman fəxr ilə, sonsuz qürur hissi ilə səslənən akademik bu gün də insanların qəlbində işıq və nur bəxş edən görkəmli şəxsiyyət kimi yaşayır. Akademik Zərifə Əliyeva peşəkar həkim və alim olmaqla yanaşı, həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür. Bu adların, mükafatların hər biri qürur, ictimaiyyətə xələm bəxşidir. Ən şərəfli isə böyük ictimaiyyətə xələm bəxşidir. Azərbaycan tibbin inkişafına əvəzsiz töhfələr verən görkəmli alim Zərifə xanım Əliyeva gənclərimiz üçün də mənəvi paklıq nümunəsidir. O, insanlara örnək olan mənəvi baxımdan zəngin bir həyat yaşayıb. Zərifə xanım yazıb-yaratdığı dəyərli elmi əsərləri pedaqogluq səvişəsi ilə, ideal bir həkim, alim və insan kimi xatirələrdə yaşayır və daim yaşayacaq. O, gözlərinə işıq verdiyi, nur bəxş etdiyi saysız-hesabsız insanların qəlbində əbədi heykəlini ucaldıb.



Zərifə xanımın qəlbinə sadə ailələrdən çıxmış gənclər daha yaxın idi. Onlarla daha tez ünsiyyət bağlayır, dostlaşır və rəfiqə olurdu. Moskvada Zərifə xanım o dövrün məşhur tibb alimləri ilə tanış oldu. Bir də göz cərrahiyyəsinin sürətli inkişafı onun nəzərindən yayınmadı. Müharibə tibbin cərrahiyyə sahəsinə böyük təkan vermişdi, ağılsızlaşmış əməliyyatlar həyata keçirilirdi. Professorlardan biri demişdi ki, cərrahiyyə – müharibələrdən doğmadır. Həqiqətən müharibədən sonra tibbin, xüsusilə cərrahiyyənin misilsiz inkişaf etməsi bunun əyani təsdiqi idi.

Zərifə xanım Moskvada iki il yaşadı, elmi işçi kimi püxtələşdi. Özünə elmi mühitədə çoxlu dost tapdı, onlara bağlandı, bəziləri ilə sonralar müştərək tədqiqatlar apardı, kitablar çap etdirdi. Belə dostların əksəriyyəti sonralar onun elmi işlərinin rəyçiləri və opponentləri oldular, onun barəsində məqalələr və səmimiyyət dolu xatirələr yazdılar. Məhz Moskvada Zərifə xanım həyatın və elmin çətin yoluna çıxdı. Bu, böyük həyat, fəsiləşiz yüksəliş yolu idi.

1949-cu ildə Bakıya qayıdanda o, artıq yüksək ixtisaslı göz həkəmi idi. Onu Elmi-Tədqiqat Oftalmologiya İnstitutuna elmi işçi göndərdilər. Bu, ürayinəcə oldu. Azərbaycanda traxoma virusunun qarşısını almaq və sonra isə onun kökünə kəsmək, həm praktik, həm də fundamental aşdırma-ların kəşfiyini yerdə həyata keçə bilərdi.

Zərifə xanım həkimlik və alimlik fəaliyyətini daha çox ictimai əhəmiyyətli göz xəstəliklərinin müalicə və profilaktikasına həsr etmişdir. Zərifə xanımın doktorluq dissertasiyası isə artıq sənəyi sürətlə inkişaf edən Azərbaycanda gözün yeni bir spesifik

dövrə onun şin və yod istehsalında göz patologiyasına həsr olunmuş iki monoqrafiyası çıxdı və yüksək qiymətlər aldı. Alim virus mənşəli göz xəstəlikləri barədə də qiymətli əsərlər yazdı. Həmçinin göz cərrahiyyəsi, həkim etikasını, gənc kadrların hazırlığı ilə bağlı problemlər onu ömrü boyu narahat edir, bu mövzularda dəyərli əsərlərin yaranması ilə nəticələnirdi. 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçildi. Bu, onun elmə verdiyi töhfələr təsdiqi idi.

Yeri gəlməşkən, onu da qeyd etmək istəyirəm ki, müasir Azərbaycan oftalmologiyasının inkişafının əsasını qeydlərdən biri də akademik Zərifə xanım Əliyevadır. Milli Oftalmologiya Mərkəzinin binasının tikilməsinin, regionlarda filialların inşası və müasir tibbi avadanlıqla təmin edilməsinin, yetşixitilmiş yeni nəsil oftalmoloqların yetişdirilməsinin... təşəbbüskarı məhz Zərifə xanım olmuşdur.

Zərifə xanım Əliyeva dünyada ilk dəfə olaraq peşə patologiyasını araşdıraraq elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Apardığı tədqiqatların nəticəsi olaraq “Göz yaşınnın axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji xarakteristikası” və s. kimi onlarla elmi məqalə və monoqrafiyalar çap etdirmişdir.

Üzüm müddətli müşahidələrin və tədqiqatların nəticələri görkəmli həkimin “Azərbaycanın kimya sənayesinin bəzi müəssisələrinin işçilərinin görmə üzvünün vəziyyəti” mövzusunda doktorluq disser-

tasiyasının əsasını təşkil edib. 1976-cı ildə Q.Helmholts adına Moskva Göz Xəstəlikləri İnstitutunda həmin dissertasiyanın müdafiəsi zamanı Sovet İttifaqının aparıcı alimləri Zərifə xanımın elmi əsərlərini çox yüksək qiymətləndirib.

Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına Mükafatına layiq görülmüşdür. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür. Akademik Zərifə Əliyevanın elmi-tədqiqat işlərinin bir qismi glaukomanın etimologiyası, diaqnostikası və müalicəsi məsələlərini əhatə edir. Onun “Gözün hidrodinamik sisteminin anatomik-fizioloji xarakteristikası”, “Yaşla bağlı gözün əsəb yollarının dəyişməsi” və digər monoqrafiyaları göz xəstəliklərinin yaş xüsusiyyətlərinə, “Göz sulanmasının oftalmologiyası”, “Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi” və digər monoqrafiyaları isə daktriologiyaya həsr edilmişdir. Z.Əliyevanın digər müəlliflərlə birgə qələmə aldığı fundamental “Terapevtik oftalmologiya”, “Oftalmologiya-nın aktual məsələləri”, “İridodiagnostikanın əsasları” və sair kitabları bu gün də oftalmoloqların ən çox müraciət etdikləri, oxuyub faydalandıqları əsərlərdəndir.

Olduqca humanist və qayğıkeş insan olan Zərifə xanımı həkim etikasi və tibbi deontologiya məsələləri həmişə düşündürmüşdür. O, gənc həkimlərin peşə etikasının düzgün formalaşmasına, tibb işçilərinin peşə fəaliyyəti ilə bağlı problemlərin öyrənilməsinə və həllinə həmişə böyük önəm

vermişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.

Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrıları məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düşər olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.

Akademik Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə xüsusi həssaslıqla yanaşırdı. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsl yetişmişdir. Zərifə xanım heç zaman gərgin işdən usanmamış, ürəkədən və ilhamla çalışmışdır. Onun həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörməti qazandırmışdır.

Özünün zəngin tibb təcrübəsinə və həyat müdrikliyinə əsaslanan Zərifə xanım Əliyeva həkimin xəstə ilə necə davranmağına dair tövsiyələr verirdi. Bu münasibətlərdə həkimin “sözə” müalicə edə bilmək bacarığını ön plana çəkirdi. Onun fikrincə, səhiyyə işçisinin əxlaqının əsaslarını səmimiyyət, xəstəni başa düşmək bacarığı, xeyirxahlıq, təvəzökarlıq, təmənnaşılıq təşkil edir.

Akademik Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərş vəsaitinin müəllifidir. O, onlarca elmlər doktorunun və elmlər namizədinin elmi rəhbəri olmuşdur. Akademik Zərifə xanım Əliyeva oftalmologiya elmində əldə etdiyi tutarlı nailiyyətlərə, xalqımızın sağlamlığı keşiyində dayanan çoxsaylı həkim-oftalmoloqların yetişdirilməsində əvəzsiz xidmətlərə görə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür. O, həmçinin çoxillik elmi, pedaqoji, müalicəvi, ictimai fəaliyyəti nəticəsində qazandığı uğurlara görə bir sıra orden və medallarla, fəxri fərmanlarla təltif edilmişdir.

Bəlkə də başlıca tarixində nadir şəxslərə qismət olmuşdur ki, dövlət xadiminin övladı, həyat yoldaşı və anası kimi şöhrətin ən uca mərtəbəsinə yüksəlsin, lakin özünün qazandığı insanlıq zirvəsini bütün şan-şöhrətlərdən ucağa tuta bilsin. Ümummilli lider Heydər Əliyev dünyasını vaxtsız dəyişən ömür-gün yoldaşını həmişə böyük məhəbbətlə və ehtiramla xatırlayırdı: “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla ailə həyatı quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarının tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On ki keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarımda da bu əhval-ruhıyyəddir. Onlar bu əhval-ruhıyyə ilə tədrisə, fəaliyyətə, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür. Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzündə gəlib, mənim həyatımı xoşbəxt edib, mənə gözəl övladlar bəxş edib”.

Ulu öndər Heydər Əliyev xatirələrində deyirdi ki, mən Zərifə xanım kimi həyat yoldaşının olması ilə xoşbəxt idim. Bu qibtə doğuracaq bir etiraf idi! Üç böyük tarixi şəxsiyyətin həyatında izləri olan Zərifə xanım həm də ailə və övlad dəyərləri ilə yaşadı. Bir də insanlara dünyaya işığı verən həkim sənətini davam etdirdi, tədqiqatlar apardı. Haqqında oxuduğum sənəd və xatirələr, məqalə və yazıların hamısında onun sadəliyi, xalq ruhuna və dəyərlərinə bağlılığı barədə heyranlıqla danışılır. Elmi mövqeyinə görə söz və nüfuz sahibi olan məsum insan həmişə öz daxili xarakterinə, təbiyyətdə aldığı aileləndən əvvəlki dəyərlərə sadıq qaldı. Sevdindirici haldır ki, görkəmli alimin mənəvi və ictimai dəyərləri onun işlərini, arzu və ideallarını uğurla davam etdirirlər.

İnsan o qədər xatırlınırsa, o qədər də yaşayır. Zərifə xanım kimi insanlara nur bəxş edən alim, xoş əməl sahibi olan şəxsiyyətlər heç zaman unudulmur. Onun davamçıları bu gün də akademikinin irsindən faydalanırlar.

Elmar QASIMOV,
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor

Azərbaycan yarışlarının təşkilində bənzərsiz nümunə göstərir!



Artıq üçüncü gündür ki, dünyanın nüfuzlu idman yazarlarının diqqət və marağı Bakının dördüncü dəfə evsahibliyi etdiyi sürət yarışa—"Formula-1" SOCAR Azərbaycan Qran-prisi 2019" dadır. Ötən illərdə olduğu kimi, bu dəfə də yerli və beynəlxalq media orqanlarında yarışın gedişatı, pilotların necə çıxış etməsi ilə yanaşı, həm də Bakı trekinin unikallığı, eləcə Azərbaycan Qran-prisinin "Formula-1" yarışında yeri, eləcə də sürət azarkeşlərinin Bakı təəssüratları barədə məlumatlar verilir. Bakıda keçirilən Qran-pri barədə sosial şəbəkə istifadəçiləri də fəallıq göstərirlər. Instagram, feysbuk və twitterdə yarışın gedişatı, Bakı trekindən ən maraqlı görüntülər və pilotların xüsusiyyətləri ilə bağlı xəbərlər yer alır. Bu paylaşımara nəzər yetirdikdə, sürət azarkeşlərinin, komanda və pilotların yarış təəssüratları, eləcə də Bakının "F1" əhval-ruhiyyəsində olmasından məmnunluğu hiss edilir.



"McLaren" komandası instagram səhifəsində yarış başlanan gündən Bakı trekindən möhtəşəm görüntüləri paylaşib. Üzərində üçrəngli bayrağımızın dalğalandığı Qoşa qala qapısında olan döngədə bolidin şəklində "Formula-1" Azərbaycan Qran-prisində gözənlənməz döngə. Nəhayət, biz onun möhtəşəm fotosunu çəkdi" statusu ilə paylaşılıb. Görünür,

yarışında marşal kimi fəaliyyət göstərdiyini qeyd edib: "Marşal olaraq, treninqlər keçmişik" — deyən Aleksandr Bakı treki boyu marşallarla birgə gəzdiyini də əlavə edib. "Yas Marina Circuit" rəsmi səhifəsində yarışdan paylaşılmış videoda Azərbaycan Qran-prisini bu cür dəyərləndirilib: "Heyrətamiz mənzərədir, "F1" maşınları Bakıda

tədbirlərinin yüksək səviyyədə olmasına baxmayaraq, heç kim heç nədən şübhələnə bilməyib. Odu ki, sürət olan yerdə — "F1" yarışlarında bu cür qəza və ya hadisələrin olması təbii hesab edilməlidir və indiyə kimi digər ölkələrdə keçirilmiş "F1" yarışlarında kifayət qədər hadisələr baş verib. Sözügedən məsələ ilə bağlı Bakı Şəhər Halqasının marketinq və

xatırladı. 2010 və 2016-cı illərdə Monakoda, 2012-ci ildə Şanxayda, 2017-ci ildə Malayziyada və s. oxşar hadisələri nümunə gətirib.

"Campos Racing" komandasının pilotu Cek Aitkenun "Formula-1" SOCAR Azərbaycan Qran-prisi" çərçivəsində Bakıda keçirilən "Formula-2" üzrə birinci yarışın qalibi olması da twitter hesabında paylaşılan xəbərlər arasında olub. Pilot öz səhifəsində Bakının mərkəzi küçələrindən birində çəkdiyi şəkildə buranı kəşf etdiyini və sevdiyini yazıb.

İkinci günün yarış nəticələri: "Formula-1" üzrə dünya çempionatının dördüncü mərhələsinin ikinci günü "Formula-2" üzrə birinci yarış keçirilib. Yarışda hər biri iki pilotla təmsil olunan on komanda birincilik uğrunda mübarizə aparıb. Pilotlar Bakı şəhər halqasında 32 dövrə vurublar.

"Campos Racing" komandasının pilotu Cek Aitken "Formula-2" üzrə birinci yarışın qalibi olub. Belə ki, 32 dövrənin yekununda pilot Cek Aitken 1 saat 2 dəqiqə 27,628 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxa bilib. "ART Grand Prix"

"Formula 1"-ə gələn turistlərin hər biri ölkəmizə ən azı 1000 dollar gəlir gətirir



"Formula-1" Azərbaycan Qran-prisinə tamaşa etmək üçün Bakıya gələn turistlərin hər biri ölkəmizə ən azı, 1000 dollar gəlir gətirir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nəhid Bağirov deyib. Onun sözlərinə görə, Formula yarışına baxmağa gələn adətən, maddi imkanları yüksək olan fanat turistlər olurlar.

Bakıya gələn belə turistlərin daha çox 5 ulduzlu, müəyyən qisminin isə 4 ulduzlu hotellərdə qaldığını deyən N.Bağirov onların paytaxtımızın mərkəzindəki yerləşdirmə obyektlərinə üstünlük verdiklərini söyləyib.

Assosiasiya sədri qeyd edib ki, Formula yarışlarına baxmağa gələnlər Azərbaycana adətən, 3 günlük səfər edirlər: "Turizm şirkətləri də bunu nəzərə alaraq, Formula yarışlarının keçirildiyi dövr üçün turpakeşlərini 3 günlük edir. Ona görə də gələn qonaqların 90 faizi Bakıda 3 gün müddətində qalır".

N.Bağirov əlavə edib ki, yarışları izləyənlər adətən azarkeşlər olduqları üçün onların çoxu ölkəmizə ötənlik Formula yarışlarında gələnlərdir.

Assosiasiya sədri Formula yarışlarının Azərbaycanın turizm imkanlarını

tanıtılması baxımından çox əhəmiyyətli olduğunu da söyləyib.

Qeyd edək ki, "Formula-1" Bakıda 2016-cı ildən keçirilir. Azərbaycanda Qran

Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.



"Formula-1" yarışları mediada



"McLaren"-in Bakı trekində ən çox bəyəndiyi hissə məhz Bakının tarixini özündə yaşadan bu darısqal yoldur.

"Ferrari" komandasının instagram səhifəsində də Bakı trekindən möhtəşəm görüntülər yer alır.



Komanda üzvlərinin şəhər trekində gəzintisindən yer alan foto "Lekle Bakı trekində gəzinti" statusu ilə paylaşılıb. Gənc və perspektivli Lekle boş zamanında Bakı treki ilə yaxından tanış olaraq uçuş qazanmağa çalışırlar.

"Redbull" komandasının rəsmi səhifəsində komanda üzvləri Maks Verstappen və Pyer Qaslinin unikal arxitekturası olan Hökumət evinin yanında çəkdiyi selfi də azarkeşlər tərəfindən maraqla qarşılanıb. Onların Bakı və Bakı treki ilə bağlı pozitiv fikirlərini söylədiyi videoya xeyli istifadəçi baxıb.

"Williams" komandasının rəsmi səhifəsində pilotların yarışda iştirakı ilə yanaşı, Bakının tarixi ab-havası da pilotların gözündən yayınmayıb. Səhifədə Qız qalasının müxtəlif səmtlərdən görünüşü yayımlanaraq qeyd edilib: "Qədim şəhərdə yerləşən XII əsrə aid Qız qalası Azərbaycanın ən fərqli emblemlərindəndir. Bakı həmişə yarış üçün cazibədar və unikal şəhərdir."

Sosial şəbəkələrdə marşallar və könüllülər də öz səhifələrində yarış zamanı fəaliyyətləri barədə yazırlar. Qran-pri könüllülərinin yarış boyu fəaliyyəti "Baku city circuit volunteers" səhifəsində yer alıb. Səhifədə yayımlanmış reportajda könüllülər onlara tapşırılmış işin öhdəsindən gəlməyə çalışdıklarını və yarışda turist və iştirakçılara kömək etməkdən zövq aldıklarını bildiriblər. Videoda "Pit ley" gəzintisindən uğurla həyata keçirilməsində könüllülərimizin mühim rol oynaması vurğulanıb.

Rusiya marşal Aleksandr Andrusenko Bakıda keçirilən Qran-pri



qədim şəhərdə şütüyürlər." İspanidli jurnalist Caritho Jackson Bakıdan şəkillər paylaşaraq "Bakı bu "Formula-1"-nin ən gözəl dövrlərindən biridir."

"Formula-1" azarkeşi Tomm Zingster Bakıda keçirilən Qran-prini bəyəndiyini bildirərək yazıb: "Yarış trekində yenidən olmaq çox həyəcanvericidir".

Balakışiyev adlı rəfiqəçinin "Döngə13 pilot Stefan Qroqini salamlayır." Sərlövhəli statusu da sürət azarkeşlərinin bəyəndiyi fotolardan. "Formula-1" SOCAR Azərbaycan Qran-prisi 2019" yarışlarında xoş əlamətdar hadisələrdən biri də rusiyalı pilot Danil Kiyatın 25 yaşı — ad gününü Bakıda həmkarları ilə qeyd etməsi olub. Belə ki, "Toro-rosso" komandası ona sürpriz edərək ad günü tortu təqdim edib və Danil Kiyatı təbrik edərək bununla bağlı videonu twitter hesabında izləyicilərinə paylaşdı. Pilot isə öz növbəsində komandasına bu xoş jəstə görə twitterdə təşəkkür edib.

Yarışın birinci günü trekdə sərbəst yürüş zamanı luk qapağının terpenməsi nəticəsində bolidlərdən birinin zədələnməsi də sosial şəbəkələrdə müzakirə mövzularından oldu. Hətta bəzi hallarda sosial şəbəkələrdə bu hadisədən istifadə edərək "F1" kimi yarışa ev sahibliyi edən ölkəmizi gözəndən salmağa yönəlik fikirlər də tirajlandı. Lakin qeyd etmək lazımdır ki, 1950-ci ildən bəri keçirilən və daim təkmilləşdirilən bu yarış sürət yarışdır, təhlükəsizlik

kommunikasiya şöbəsinin rəhbəri öz feysbuk hesabında fikirlərini bölüşüb: "İctimaiyyətdə bir çox fikirlərin səsləndiyini və fərziyyələrin yayıldığı gördüm, ona görə mən də fikirlərimlə bölüşmək istərdim. Bizim üçün təhlükəsizlik çox önəmlidir! Məsələni tam ciddiyləni ilə qəbul edirik, ona görə bütün trek yoxlanıldı! Bununla kifayətlənmirik, bütün prosedurlara bir daha nəzər salıb, lazımi tədbirləri görürük ki, belə halların bir daha təkrarlanmamasını qarşısını alaq. Hadisəni araşdıracağıq. Məlumat üçün bildiririk ki, şəhər treklarının xüsusiyyəti onların gözənlənməz olmasıdır. Sıx məskunlaşmış şəhərdə "F1" keçirməyin özəlliyi budur. Bu, şəhər yarışlarını həm maraqlı, həm də yaddaqalan edir."

O, həmçinin "Formula-1" yarışlarında şəhər treklarında bu cür hadisələrin daim baş verdiyini

komandasının pilotu Nik de Vries ikinci, "MP Motorsport"-un üzvü Cordan Kinq isə üçüncü yeri tutublar.

Sürət azarkeşləri "Formula-2" üzrə 23 dövrədən ibarət ikinci yarış Qran-prinin sonuncu günü— aprelin 28-i izləyə biləcəklər.

"Formula-1" yarışlarının keçirildiyi şəhər trekləri içərisində özünəməxsusluğu ilə seçilən Bakı trasının uzunluğu 6 kilometrədən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir — 7,6 metr. Start və finiş xətti "Azadlıq" meydanındadır. Təsədüfi deyil ki, pilotların və idman şərhçilərinin daim diqqət mərkəzində olan bu döngələr həm də Bakının tarixi hissəsində yerləşdiyi üçün cəlbedici görünür və həyəcan yaradır.

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"



"Formula-2"-nin qalibləri müəyyənləşdi



"Campos Racing" komandasının pilotu Cek Aitken "Formula-1" SOCAR Azərbaycan Qran-prisi çərçivəsində Bakıda keçirilən "Formula-2" üzrə birinci yarışın qalibi olub.

Trend-in məlumatına görə, 32 dövrənin yekununda Cek Aitken 1 saat 2 dəqiqə 27,628 saniyəlik nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. "ART Grand Prix" komandasının pilotu Nik de Vries ikinci, "MP Motorsport"-un üzvü Cordan Kinq üçüncü yeri tutublar.

Qaliblərə mükafatlar Dövlət Təhlükəsizliyi Xidmətinin reisi Mədət Quliyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayilov təqdim ediblər.

Qeyd edək ki, Azərbaycan paytaxtında 4-cü dəfə keçirilən "Formula-1" yarışları aprelin 28-dək davam edəcək.

AZERBAIJAN BAKU



"Xalq qəzeti"

Uruqvay Dağlıq Qarabağdakı separatçı rejimi tanımır

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, bu il aprelin 26-da Uruqvayın xarici əlaqələr naziri vəzifəsini icra edən səfir Ariel Berqamino ilə Azərbaycan Respublikasının Uruqvay Şərq Respublikasında akkreditə olunmuş səfiri Rəşad Aslanov arasında görüş keçirilib.

Azərbaycan səfirinin mürciəti əsasında keçirilən bu görüşün başlıca məqsədi ikitərəfli gündəlikdə duran bir sıra məsələlərin müzakirəsi, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "nümayəndəsinin" Uruqvaya gəlməsi və burada guya ki, ölkə rəsmiləri də daxil olmaqla görüşlərin keçirilməsi ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirilməsi olub.

Görüş zamanı tərəflər ikitərəfli münasibətlərin müxtəlif məsələləri, o cümlədən mövcud yüksək səviyyəli əlaqələr haqda fikir mübadiləsi aparıblar. Burada, həmçinin Bakıda keçiriləcək V Mədəniyyətlərarası Dialoq Forumunda Uruqvayın xarici əlaqələr naziri Rodolfo Nin Novoaanın iştirakı məsələsi də müzakirə edilib.

Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq qurumun qondarma "xarici işlər nazirinin" Uruqvaya səfəri məsələsinə gəldikdə isə, Uruqvay hökumətinin mövqeyinin fundamental və

Uruqvay hökumətinin mövqeyinin fundamental və dəyişilməz olduğu XİN rəsmisi tərəfindən vurğulanıb. Bəyan edilib ki, Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşır və Uruqvay Dağlıq Qarabağın müstəqilliyini tanımır. Münaqişənin sülh yolu ilə həll edilməli olduğu qeyd edilərək, Uruqvayın ATƏT-in Minsk qrupunun sayqlarını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəklədiyi vurğulanıb.



Görüşlə bağlı Uruqvay Xarici Əlaqələr Nazirliyi mətbuat məlumatı yayıb.

Azərbaycan səfirinin, həmçinin Uruqvay Senatının sədri Luisa Topolanski ilə görüşü baş tutub. Görüş zamanı L. Topolanski parlamentdə keçirilən tədbir zamanı hər hansı qondarma qurumun nümayəndəsi ilə deyil, Uruqvaydakı erməni icması ilə görüşdüyünü bildirib. Görüş nəticəsində Uruqvay Baş Assambleyası (Parlament) rəhbərliyinin mətbuat açıqlaması

yayıb. Mətbuat açıqlamasında Uruqvay Baş Assambleya və Senatının rəhbərliyinin Xarici Əlaqələr Nazirliyi tərəfindən yayılmış mətbuat açıqlamasının və xüsusilə də açıqlamanın sonuncu bəndində qeyd olunmuş "Uruqvay beynəlxalq hüququn aliliyinə və dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığına dair mövqeyini bir daha bəyan edir, Dağlıq Qarabağın müstəqilliyini tanımadığını bir daha bildirir, münaqişənin sülh yolu ilə həll edilməli olduğu və bu məqsədlə Uruqvayın ATƏT-in Minsk qrupunun sayqlarını və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini dəstəkləyir" fikri ilə tam həmrəy olduğu bəyan edilib.

Səfir Rəşad Aslanov Uruqvayın keçmiş prezidenti Xose Muxiko ilə də görüş keçirib. Dostluq şəraitində baş tutan görüşdə keçmiş prezident münaqişələrin sülh şəraitində həll edilməsinin əhəmiyyətini qeyd edib. O, Azərbaycan xalqına tərəqqi və uğurlar arzulayıb.

"Xalq qəzeti"

Trend-in məlumatına görə, BŞH-nın marketing və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bununla bağlı keçirilən mətbuat konfransında bildirib ki, bu cür hadisələr digər ölkələrdə də baş verir: "Biz treki hazır vəziyyətə gətirib Beynəlxalq Avtomobil Federasiyasına (FIA) təhvil veririk. FIA-nın mütəxəssisləri treki yoxlayıb qərar verdikdən sonra yarış keçirilir. Onun icazəsi və qərarı olmadan heç

Azərbaycanda keçirilən test yürüşü Çin Qran prisindən daha maraqlıdır".

BŞH-nın tikinti şöbəsinin rəhbəri Tom Buçer isə bildirib ki, hadisə baş verəndən dərhal sonra FIA mütəxəssisləri ilə birgə əraziyə baxış keçirildi: "FIA mütəxəssisləri ilə 3 toplantı keçirildi, trekdə olan bütün drenaj qapaqları yenidən yoxlanılıb və digər təhlükəsizlik tədbirləri yenidən nəzərdən keçirilib. FIA bizim 16 saat

Bakı trasında heç bir problem yoxdur



Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ötən gün "Formula-1" SOCAR Azərbaycan Qran prisi çərçivəsində "Formula-1" üzrə sərbəst yürüş zamanı bolidin drenaj qapağına ilişməsi ilə bağlı məsələyə aydınlıq gətirib.

bir yürüş keçirilə bilməz. Hadisəyə gəlincə, illərlə "Formula-1" yarışları keçirilən ölkələrdə də bu cür hadisələr baş verir. Bizdə də bu cür hadisənin baş verməsi normaldır. Özü də bu hadisə yarış zamanı deyil, test yürüşündə baş verib".

Şöbə rəhbərinin sözlərinə görə, bu hadisə, əsasən yerli tamaşaçılar tərəfindən müzakirə edilib, xarici tamaşaçıları bunu normal qəbul edib, hətta maraqla qarşılayıb: "Xarici tamaşaçılar bildirirlər ki,

ərzində gördüyümüz bu işləri yüksək qiymətləndirib və yarışların davam etdirilməsinə icazə verib".

T.Buçer əlavə edib ki, ümumilikdə FIA-nın asfalt qatı ilə bağlı heç bir iradı yoxdur, pilotlardan da heç bir narazılıq bildirilməyib.

Qeyd olunub ki, drenaj qapağının bolidə toxunması nəticəsində bolidə dəymiş ziyan sığorta şirkəti tərəfindən ödəniləcək.

İstanbulda 34 binanın sakinləri təxliyə olunub



Qeyd edək ki, bir müddət öncə İstanbulun Kağıthane rayonunda 4 mərtəbəli yaşayış binası uçulmuşdu. Həmin binanın sakinləri daha öncədən təxliyə olduğundan xəbərdar olamamışdı.


İstanbulun Esenyurt rayonunda 34 binanın sakinləri təxliyə olunub. Təxliyə qərarı binalarda çatların yaranması səbəbindən verilib. Həmin binaların sökülcəyi bildirilir.

İdmançı əlavə edib ki, Bakıda bədii gimnastika üzrə Dünya Kubokunda təşkilatçılıq çox yaxşıdır, müraciət edən və yardıma ehtiyacı olan hər kəsə kömək edən çoxlu könüllülər var.

Kubokun ilk təsnifat gündəndəki çıxışından danışıq A. Salos səhvləri olmasına baxmayaraq, yaxşı çıxış etdiyini deyib: "İlk hərəkətlər çox yaxşı idi, əlbəttə ki, kiçik səhvlər var idi. İkincidə, çıxışın lap sonunda səhv etdim. Düşündürəm ki, daha çox şey edə bilərdim. Ancaq irəlidə hələ yarış var, fikrimcə, bu səhvləri düzəldə bilərəm. Bu il mən icra etdiyim bütün hərəkətləri sevirəm: onlar əhval-ruhiyyə, üslub və xaraktercə fərqlidirlər".

Qeyd edək ki, dünən Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Dünya Kuboku yarışına start verilib. Üç gün davam edəcək turnirdə 39 ölkədən

Azərbaycan gimnastları çox şanslıdırlar



Düşünürəm ki, Azərbaycan idmançıları çox şanslıdırlar, çünki əla şəraitin yaradıldığı belə gözəl gimnastika zalı var. Bunu Belarus gimnastı Anastasiya Salos bildirib.

ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri

komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Nərin Qurbanova, Nərim Cahangirova və Sona Rəhmanova təmsil edirlər.



Cənubi Qafqaz siyasətinin formalaşması: Şimali Atlantika Alyansı və üç dövlət

Cənubi Qafqaz ölkələrinin NATO siyasəti bir sıra parametrlərinə görə bir-birindən ciddi surətdə fərqlənir. Bu, artıq bir neçə ildir ki, açıq şəkildə görünür. Müstəqilliyin ilk illərində fərqlər əla də gözə çarpırdı. Çünki həm sovetlər yenidən dağılmışdı, həm də NATO-nun regionla bağlı konkret kursu yox idi. Region ölkələri də hələlik hərbi sahədə götürəcəkləri istiqaməti dəqiqləşdirməmişdilər. Bu aspektdə Azərbaycan üçün yaranmış situasiya daha mürəkkəb idi.

Forpost Ermənistan hava-darlarının köməyi və ciddi hərbi dəstəyi ilə Azərbaycana hücumlarını davam etdirirdi. Öz ordusu və hərbi doktrinası olmayan Azərbaycanın NATO ilə real əlaqələr qurmaq imkanı minimum idi. Hətta o dövrdə Azərbaycana rəhbərlik edənlərdən özümüzün ordumuzun olmasına ehtiyac görməyənlər də vardı. Onlar hələ də rus ordusunun himayəsinə sığınmağa çalışırdılar. Lakin ulu öndərin hakimiyyətə qayıdışı ilə hər şey kökündən dəyişməyə başladı. Heydər Əliyev 1994-cü ilin mayın 4-də Azərbaycan ilə NATO arasında tərəfdaşlığın əsasını qoyan sənədi imzaladı. Bu, "Sülh Naminə Tərəfdaşlıq" (SNT) Çərçivə Sənədi idi. Azərbaycan SNT proqramının prinsiplərinə əsaslanmaqla, sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir və meydana gələn təhlükəsizlik təhdidlərinə qarşı mübarizə aparır. Burada təhlükəsizlik və müdafiə islahatlarına vurğu edən geniş spektrli məsələlər üzrə siyasi dialoq və praktiki əməkdaşlıq da nəzərdə tutulub.

Qeyd edilən sənədi 1994-cü il fevralın 23-də Gürcüstan, həmin il oktyabrın 5-də isə Ermənistan imzaladı. Beləliklə, Cənubi

Qafqazın hər üç ölkəsi Şimali Atlantika Alyansının tədbirlərində eyni proqram üzrə iştirak etməyə başladılar. Ancaq təcrübə göstərdi ki, onların hər birinin bu cür əməkdaşlıq barədə öz mövqeləri vardır. Doğrudur, Əfqanıstan, Kosovoda onlar eyni dərəcədə iştirakçıdırlar. Əsas məsələ NATO ilə əməkdaşlığın strategiyası və konkret kursu ilə bağlıdır. Bu aspektdə region dövlətləri eyni yolu seçmədilər.

Gürcüstan NATO-ya üzv olmaq kursunu götürdü. Artıq neçə illərdir ki, bu istiqamət üzrə hərəkət edir. Həm Alyans daxilində, həm də Rusiyada bu təşəbbüsə münasibət birmənalı deyil. Moskva təbii ki, Tbilisini və Brüsseli xəbərdar edir. Kreml Gürcüstanın NATO-ya üzv olmasını və təşkilatın hərbi bazasının bu ölkədə yerləşdirilməsini təhlükəsizliyinə ciddi təhdid hesab edir. Bu səbəbdən də Rusiyadan Tbilisiyə davamlı olaraq xəbərdarlıqlar gəlir. Son illər isə bu məsələdə vəziyyət daha kəskin xarakter alıb. NATO-nun Gürcüstanda hərbi təlimlər keçirməsinə Moskva sərt töhfə göstərib. Onu da deyək ki, 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyaya hücum edəndə, Gürcüstan NATO yardım edə bilmədi. Belə çıxır ki, Şimali Atlantika Alyansına üzv olmaq kursunu seçmək ərazi bütövlüyünə təminat vermir.

İndi də Gürcüstan hərbi risk altındadır. Bunu ekspertlər də etiraf edirlər. Lakin Tbilisi NATO-ya üzvlük xəttindən çəkilmək fikrində deyil. Deməli, Şimali Atlantika Alyansı ilə münasibətlərin məzmunu faktiki olaraq Gürcüstanı Rusiya ilə gərginlikdə saxlayır. Bunun fonunda NATO-Ermənistan əlaqələri daha dolşayır və perspektivsiz görünür. İrəvan KTMT-yə üzv ola-ola NATO ilə əlaqələri genişləndirməkdən bəhs edir. Ekspertlər bunu Ermənistanın eyni vaxtda iki stulda oturmaq cəhdi kimi qiymətləndirir və məntiqi olaraq, bu cəhdi uğursuz adlandırılır.

Azərbaycan-NATO:



Əməkdaşlıq perspektivləri və geosiyasi reallıqlar

Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq Vaşinqtonda təşkilatın 70 illiyinə həsr edilmiş yubiley tədbirlərində Azərbaycanla bağlı maraqlı fikirlər ifadə edib. Onları təhlil edən ekspertlər NATO-nun Azərbaycanla əlaqələri inkişaf etdirmək niyyətində olduğunu qənaətləndirirlər. Doğrudur da, əsas ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-NATO əməkdaşlığı olduqca səmərəli inkişaf edir. Bu proses hər iki tərəfi qane edir. Regionun böyük dövlətlərinin maraqlarına toxunmur. Digər Cənubi Qafqaz dövlətlərindən fərqli olaraq, Azərbaycanın NATO istiqamətində atdığı heç bir addım qonşulara da qıcıq yaratmır. Ancaq Ermənistan bu məsələdən də süni yararlanmağa çalışır. Ermənistan hakimiyyəti Azərbaycanın NATO ilə əməkdaşlıq etdiyinə görə bu təşkilatla əlaqə qurduğunu deyir. Bu, bir daha təsdiq edir ki, Ermənistan müstəqil siyasət yeridə bilmir. Daim başqalardan hərəkətlərinə "alternativ" olaraq səbatsız addımlar atır. Bu kimi məqamların fonunda Azərbaycan-NATO əlaqələrinin bir sıra aspektləri üzərində geniş dayanmaq lazım gəlir.

Perspektivli kurs: Bakının uzaqgörən və pragmatik siyasəti

Ermənistan rəhbərliyi nə qədər NATO ilə əməkdaşlıqdan dem vursa da, Kremlin icazəsi olmadan və KTMT nizamnaməsindən kənarda Şimali Atlantika Alyansı ilə hər hansı əməkdaşlıqdan söhbət gədməz. Bunu təsdiq edən faktlardan biri məhz Moskvanın göstərişləri ilə Ermənistanın Suriyaya hərbiçilər göndərməsidir. Həmin hadisə ilə bağlı hətta Qərbi İrəvana xəbərdarlıq belə edib.

Bunların fonunda Azərbaycan-NATO münasibətləri tam konstruktiv məcrada və heç bir ziddiyyət yaratmadan inkişaf edir. Belə ki, Azərbaycan 2003-cü ildən bu yana NATO-nun Əfqanıstanda həyata keçirilən əməliyyatlarına töhfə verir. Azərbaycanın

120 nəfərlik heyəti Alyansın Əfqanıstandakı "Qətiyyətli Dəstək" missiyasının tərkibində xidmət edir. Eyni zamanda, hava və quru tranziti, müxtəlif treninqlər, humanitar mina təmizləmə və Əfqan Ordusu üzrə Etimad Fonduna maliyyə töhfələri ilə də dəstək həyata keçirir.

Bu cür əməkdaşlığın perspektivi haqqında NATO rəhbərliyi dəfələrlə fikir bildirib.

Son olaraq, təşkilatın baş katibi Y. Stoltenberq deyib ki, "Bakı-Tbilisi-Qars NATO-nun Əfqanıstanda "Qətiyyətli Dəstək" missiyasının uğuruna mühüm töhfə verir". O, bu fikri 2019-cu ilin aprelin 3-4-də Vaşinqtonda NATO xarici işlər nazirlərinin növbəti iclasında ifadə edib. Fikirlərini inkişaf etdirərək Y. Stoltenberq Azərbaycanın Alyansın yaxın tərəfdaşı olduğunu, beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasında NATO ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Etiraf etmək lazımdır ki, bu cür qiymətləndirmə Azərbaycan-NATO münasibətlərinin sağlam məzmunu ilə yanaşı, Bakının düşünülmüş siyasət yeritdiyindən də təsdiqdir. Çünki NATO tərəfindən keçmiş sovet respublikaları ilə bağlı deyilən hər bir fikrə Kreml həssaslıqla reaksiya verir. Azərbaycanla bağlı isə onun heç bir iradı yoxdur. Deməli, Azərbaycan rəhbərliyinin seçdiyi əməkdaşlıq kursu NATO ilə əlaqələri gücləndirir, onun perspektivli olmasını təmin edir və eyni zamanda, regionun böyük dövlətlərini qıcıqlandırmır. Bu özəlliklə görə Azərbaycan-NATO münasibətləri NATO-Ermənistan və NATO-Gürcüstan münasibətlərindən keyfiyyətcə fərqlənir.

Vurğulanan məqamlar Azərbaycanın xarici siyasətinin mühüm aspektləri arasında sıx əlaqənin olduğunu göstərir. Bakı iqtisadi, ticarət, nəqliyyat dəhlizləri və logistika, enerji kimi vacib istiqamətləri hərbi-müdafiə və təhlükəsizliklə sıx əlaqələndirə bilir. Ayrıca, NATO siyasəti səmərəli çərçivədə aparılır ki, yekunda müsbət nəticəsinə verir. Daha geniş aspektdə baxanda görürük ki, Azərbaycan xarici siyasətin bütün prioritet istiqamətlərini sistemli olaraq uyğunlaşdırır. NATO məsələsi isə bir sıra səbəblərdən daha həssas xarakterə malikdir.

Məsələ ondan ibarətdir ki, hazırda NATO-Rusiya münasibətləri çox həssas bir mərhələdədir.

Şimali Atlantika Alyansının Şərqi doğru genişlənmək kursuna Moskva ciddi etiraz edir. Bunun fonunda Rusiya öz ərazisinə yaxın məkanlarda NATO-nun hər bir fəaliyyətinə həssaslıqla reaksiya verir. Bunu Ukraynada, Gürcüstanda, Baltikyanıda, Qara dəniz hövzəsində müşahidə etmək olar. Onda belə bir nəticə əldə edilir ki, Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda yerləşən hər bir ölkə hərbi əməkdaşlıq məsələsinə xüsusi həssaslıqla yanaşmalıdır. Məhz bu bağlılıqda Bakının NATO ilə əməkdaşlıq siyasətinin nə dərəcədə uğurlu olduğunu görürük.

Təbii ki, Azərbaycanın hərbi sferada atdığı istənilən addımın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli kontekstində də qiymətləndirilməsi vacibdir. NATO rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Qəbul etdiyi sənədlərdə də bu barədə konkret müddəə vardır. Şimali Atlantika Alyansı Azərbaycanın işğal edilmiş ərazilərdən təcavüzkarların çıxarılmasını hədəfə almaqla fikir bildirir. Lakin bundan o tərəfə hansısa konkret addım atılmayıb. Məsələn, NATO İraqa müdaxilə ilə bağlı qətiyyətli mövqə nümayiş etdirib, ümumiyyətlə, istənilən təcavüzə qarşı olduğunu bəyan edib. Ancaq Azərbaycana gəldikdə, nədənsə, bir qədər fərqli məqamlar ortaya çıxır. O cümlədən NATO təcavüzkar Ermənistanla da "sülh naminə" tərəfdaşlıq edir. Baxmayaraq ki, İran heç kimin ərazisini işğal etməyib, NATO eyni münasibəti Tehrana göstərməz. Ermənistan başqasının ərazisini işğal edibse, o, hansı sülhdən danışa bilər? Bu kimi suallar insanları düşündürür. NATO rəhbərliyi də düşünsə, bizcə, sülh üçün faydalı olar.

Azərbaycanda son 16 il ərzində sosial-iqtisadi inkişafa dair müvafiq dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi işə salınıb, minlərlə yeni iş yeri açılıb, genişmiqyaslı infrastruktur layihələri reallaşdırılıb. Biznes və investisiya mühiti davamlı surətdə yaxşılaşdırılıb, qeyri-neft sektorunun inkişafının təmin edilməsi məqsədilə ölkənin yerli və xarici investisiyalar üçün əlverişliliyi artırılıb. Bütün bunlar, habelə özəl sektora dövlət dəstəyinin gücləndirilməsi və yaradılan makroiqtisadi sabitlik respublikada güclü sənaye sektorunun formalaşdırılması, innovativ və yüksək texnologiyalar əsasında rəqəbatqabiliyyətli sənaye istehsalı üçün əlverişli şərait yaradıb.

Prezident İlham Əliyevin modern sənayeləşmə siyasətinə uyğun olaraq uğurla həyata keçirilən layihələr hesabına Azərbaycan hazırda regionun sənaye mərkəzinə çevrilib. Müasir istehsal infrastrukturuna malik sənaye parkı və məhəllələrinin fəaliyyəti ölkədə sənaye sahələrinin tərəqqisini nəzərdə tutan dövlət siyasətinin gerçəkləşdirilməsinə yönəldilib.

Bu cür sənaye komplekslərinin yaradılması qeyri-neft sektorunun davamlı inkişafı, iqtisadiyyatın ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması, bölgələrdə məşğulluğun təmini, investisiyaların və müasir texnologiyaların cəlbə kimi vəzifələrin yerinə yetirilməsi baxımından mühüm önəm daşıyır.

Son illər sahibkarların fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antinhisar və korupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi də iş adamları tərəfindən hər zaman razılıqla qarşılanıb.

Bütün bunları yeni texnologiyalar əsasında tikinti sektoru üçün müxtəlif metallurgiya sənayesi məhsulları, korroziyaya davamlı polad boru və müxtəlif ölçülü profilər istehsal edən "Bakı İnşaat Sənaye" ASC-nin təmsalında daha aydın görə bilərik.

Ramiz Əhmədov, ASC idarə heyətinin sədri:

— Azərbaycan Prezidenti cənab İlham Əliyevin iqtisadi siyasətinə uyğun olaraq, son illər sənayenin şaxələndirilməsi ilə bağlı ardıcıl və sistemli tədbirlər görüldü, qabaqcıl təcrübəyə əsaslanan yeni obyektlər istifadəyə verilib. Bu işə rəqəbatqabiliyyətli məhsul istehsalını genişləndirməklə yanaşı, idxalın əvəzlənməsinə, ixracın artmasına və ölkəmizin özünü təmin etmə səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərib.

Mövcud sahədə əldə olunan uğurlarda 2002-ci ildə işə başlayan "Bakı İnşaat Sənaye" ASC də öz layiqli yerini tutub. Təsisçisi və qurucusu iş adamı Loğman Zülfiqarlı olan səhmdar cəmiyyət fəaliyyət göstərdiyi ötən dövr ərzində ölkə bazasında böyük tələbat duyulan metal məmulatların istehsalının artırılmasında, yeni iş yerlərinin açılmasında, yüksək ixtisaslı kadrların işlə təmin

olunmasında önəmli rol oynayıb.

Müəssisədə istehsal prosesi keyfiyyətli xammaldan istifadə edilməklə Amerika, Almaniya texnologiyası əsasında Avropa və Türkiyədə hazırlanan müasir avadanlıqlarla həyata keçirilir. Bu işə məhsulların uzunömürlüliyinə, kənar təsirlərə qarşı davamlı olmasına, ən əsası işə rəqəbatdavamlılığına imkan verir.

Müəssisənin mövcud istehsal sahələrinin genişləndirilməsi ilə bağlı indiyədək xeyli iş görüldü, investisiya qoyuluşu diqqət mərkəzində saxlanılıb. Yeni metal-polad əritmə sahəsi yaradı-

etmək, alıcı məmnunluğuna nail olmaq, bazarı genişləndirmək mümkün deyil. Bir sözlə, məhsul çeşidlərimiz yüksək keyfiyyət və standartlara uyğundur. Elə buna görə ASC Standartlaşdırma və Metrologiya Mərkəzinin AZS milli sertifikatlaşdırma sistemi ilə "Uyğunluq" və "Beynəlxalq SGS" sertifikatlarına layiq görüldü.

Adilxan Musayev, ASC-nin texniki direktoru:

— Respublikamızda əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətlərindən biri kimi diqqət çəkir. Dövlətimizin başçısı bununla əlaqədar nəzərdə tutulan tədbirlərin icra prosesini daim nəzarətdə saxlayır, ölkənin strateji resurslarını özəl bölmənin inkişafının sürətləndirilməsi istiqamətində səfərbər edir.

Azərbaycanda özəl bölmənin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti iqtisadiyyatın müxtəlif sahələrində işgüzar fəaliyyət üçün normativ hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsini yüksəltdi, habelə qeyri-neft sektorunun, sənayeləşmənin tərəqqisini şərtləndirib.

Cənab Prezidentin ötən illər ərzində sahibkarlığın güclənməsi istiqamətində

polad vərəqlərdən dördkünc və düzbucaqlı şəkildə ayırlaraq, qaynaqlanmaqla istehsal prosesini keçir.

Qeyd edim ki, polad profilər əsas etibarlı ilə tikinti konstruksiyalarında və dekorativ məqsədlər üçün işlədilir. Müştəri tələblərinə uyğun olaraq müxtəlif ölçüdə, qalınlıqda və çeşiddə hazırlanır.

Yeri gəlmişkən, atmosferin çirklənməsinin qarşısının alınması üçün ən müasir texnoloji proseslərdən istifadə olunub.

Dünya miqyasında texnologiyalar yenilənir, müasirləşir, daha müərəqqi, modern istiqamətlər axtarılır. Azərbaycan



Sahibkarlıq fəaliyyəti daim diqqət mərkəzindədir

atdığı addımlar iqtisadiyyatın neftdən asılılığının aradan qaldırılmasına, yeni müəssisələrin yaradılması ilə işsizliyin azaldılmasına, innovativ və yüksək texnologiyalar əsasında rəqəbatdavamlı sənaye məhsulları istehsalının artırılmasına yönəlib. Eyni zamanda, möhtərəm dövlət başçısının sənayeləşmənin şaxələndirilməsi siyasəti ağır sənayenin bazasının möhkəmlənməsinə, güclü sənaye şəbəkəsinin formalaşmasına müsbət təsir göstərib.

Biz yüksək keyfiyyətə və istehsal qaydalarına zəmanət veririk və əminliklə deyə bilərəm ki, müəssisədə buraxılan bütün məhsullar texniki təhlükəsizlik, sağlamlıq və ətraf mühit üzrə keyfiyyət direktivlərinə tam uyğundur. İstehsal prosesi ilə bağlı bir neçə məqamı xatırlatmaq fikrim təsdiq edə bilərəm. Zavodda diametrindən və qalınlığından asılı olaraq su və qaz xətlərində, sənayedə, yüksək təzyiqli hava xətlərində və s. işlədilən borular elektrik qaynaq tikisi üsulu ilə istehsal olunur. Profilər isə

da bu inkişafdan geri qalmır, yüksək texnologiyalara və innovativ mühəndisliyə xüsusi önəm verilir. Bax, bütün bunları nəzərə alan müəssisə rəhbərliyi Azərbaycanda ilk olan bir texnologiyaboru və profilərin avtomatik xətdə boyama texnologiyasını qurmağı qarşısına məqsəd qoyub və buna nail olub.

Onu da dəməyi vacib bilərəm ki, müəssisədə müasir texnologiyaların tətbiqi enerji məsrəflərinin azalmasına və məhsulun maya dəyərini aşağı düşməsinə səbəb olub. Bunun nəticəsində istehlakçılara daha münasib qiymətlərlə onların tələbatına uyğun yüksək keyfiyyətli tikinti məhsullarının təqdim edilməsi gerçəkləşib.

Zavodda bir qayda olaraq isti yayma yolu ilə adi karbonlu poladlardan prokat edilən dairəvi çubuqlar, dördbucaqlar, şveller və küncüklər Avropa standartlarına tam cavab verir. İxrac coğrafiyasını genişləndirmək əsas məqsədimizdir. Ona görə də bu məsələyə xüsusi diqqət yetiririk. Yaxın müddətdə müxtəlif ölçülü

bazarda alıcı sayının artması, müştəri məmnunluğu birbaşa keyfiyyət amili ilə sıx bağlıdır. Bunun üçün yüksək texnologiyaya əsasında hazırlanan avadanlıqların alınması quraşdırılması, beynəlxalq standartlara uyğun laboratoriyaların fəaliyyəti zavodda keyfiyyətli, eyni zamanda, maya dəyəri aşağı olan məhsul istehsalını şərtləndirir.

Yeri gəlmişkən, müəssisəyə alınan spectral analiz avadanlığı İsveçrə istehsalı olub istənilən metalın kimyəvi tərkibini analiz edib, onun tərkibindəki kimyəvi maddələrin miqdarını göstərə bilər. Bu isə o deməkdir ki, buraxılan məhsulların kimyəvi tərkibinə ciddi nəzarət olunur və metalda müəyyən maddələr çatışmadığı halda, yenidən əlavələr edilərək lazım olan tərkib alınır. Yalnız əldə olunan keyfiyyətin səviyyəsi bizi qane edəndən sonra istehsal prosesi başlanırdı...

İndiki dövrdə tərkibi beynəlxalq standartlara uyğun gəlməyən keyfiyyətsiz məhsullar heç bir şirkət tərəfindən

qəbul olunmur. Ona görə də bütün tərəfdaşlar tərəfindən məhsullarımız ciddi şəkildə yoxlanıldıqdan sonra müqavilə bağlanılır.

Deyə bilərəm ki, ASC-nin həm xarici tərəfdaşları, həm də yerli müəssisələr zavodumuzda istehsal olunan məmulatların yüksək keyfiyyətinə əminlərdir ki, bu da öz növbəsində mövcud olan işgüzar əlaqələrin daha da möhkəmlənməsinə, onların coğrafiyasının genişləndirilməsinə şərtləndirir.

Elxan Şahbazov, boru profil sahəsinin reisi:

—Bazar iqtisadiyyatının dikdə etdiyi keyfiyyətli məhsul istehsalı zavodun ənənəvi fəaliyyət devizidir. Buna görə də beynəlxalq standartlara cavab verən məhsul buraxılışını daim diqqət mərkəzində saxlayırıq. Xammalın kompleks şəkildə tədqiq olunmasına, eləcə də texnoloji prosessa, məhsulun keyfiyyətinə operativ nəzarətə önəm veririk.

Biz yaxşı bilirik ki, keyfiyyətli, rəqəbatdavamlı məhsul istehsalı istehlakçılarla uzunmüddətli münasibətlərin rəhnidir. Şübhəsiz ki, burada yüksək ixtisaslı kadrlar və zavodun ən müasir avadanlığı ilə təchiz olunması da əsas rol oynayır.

Rəhbərlik etdiyim sahənin işi ilə bağlı isə onu deyə bilərəm ki, zavodumuzda boru profil istehsalını genişləndirmək məqsədilə müəyyən uğurlu addımlar atılıb. İstehsal prosesi müasir texnologiyaya əsasında aparılır. Boru-profil xətlərindəki qaynaq sistemi İngiltərədən, induktivli soba isə ABŞ-dən alınır. Boya xəttindəki avadanlıqların əsas tərkib hissəsi isə Almaniyadan gətirilib. Bütün bunlar isə təbii ki, keyfiyyətə, son nəticədə isə müştəri məmnunluğuna, satış coğrafiyasının genişlənməsinə müsbət təsir göstərir.

Vahid Rəsulov, ASC-nin hüquqşünası:

— Müəssisədə 500-ə yaxın işçi çalışır. Onların hər biri ilə əmək müqaviləsi bağlanılmaqla bərabər, icbari sığortaya da cəlb olunub. Texniki təhlükəsizlik, əməyin mühafizəsi qaydalarına xüsusi diqqət yetirilir. Əməkdaşlar həm işə qəbul ediləndə, həm də sonrakı dövrdə fəaliyyətlərində bu məsələyə böyük əhəmiyyət verirlər.

Bələklik, gördüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət və qayğı "Bakı İnşaat Sənaye"nin nümayəndələri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanırdı. Son illər ərzində ölkədə sahibkarlıq fəaliyyətini tənzimləyən prosedur və qaydaların xeyli liberallaşdırılması, respublikada bəzi məhsullara ixrac rüsumlarının ləğv edilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması həmin diqqət və qayğının parlaq ifadəsidir.

Vaqif BAYRAMOV,
"Xalq qəzeti"

Kürdəmirdə ehtiyata buraxılmış hərbi vəzifəliyə qarşılanma mərasimi keçirilib



Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, aqşaqqallar və ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri, veteranlar, valideynlər, məktəblilər və həqiqi hərbi xidmətə çağırış yaşlı gənclər iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, öhnə çiçəklər düzüblər. Sonra onları Heydər Əliyev Mərkəzinə gəlib, burada ulu öndərin həyat və fəaliyyətini əks etdirən

güşələrlə tanış olublar. Tədbirdə giriş sözü ilə çıxış edən Xidmətin rayon bölməsinin rəisi, polkovnik Həbib Əliyev bildirib ki, vətənpərvər ruhda yetişən gənclərimiz həqiqi hərbi xidmətə böyük ruh yüksəkliyi ilə yollanırdı və nümunəvi xidmətləri ilə fərqlənirdilər. Gündən-günə inkişaf edən, möhkəmlənən Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etməyə hər an hazırdır.

Digər çıxış edənlər hərbi xidmətin vətəndaşlıq və şərafət borcu olduğunu vurğulayıb, gəncləri təbrik edib və onlara

gələcək həyatlarında uğurlar arzulayırdı. Bildirilib ki, Azərbaycan xalqı ordumuzun gücünə inanır və işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə tam əmindir.

Tədbirin sonunda çıxış edən Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi ordu quruculuğu prosesindən söz açıb, gəncləri hərbi xidmət keçmələri münasibətilə təbrik edib. Diqqətə çatdırıb ki, bu gün Azərbaycan ordusunun döyüş ruhu çox yüksəkdir. Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında hər an düşməndən işğal altında olan torpaqlarımızı azad etməyə hazırdır.

Sonra ehtiyatı buraxılmış hərbi vəzifəliyə müxtəlif qiymətli hədiyyələr təqdim olunub.

İlqar HƏSƏNOV,
"Xalq qəzeti"nin
bölgə müxbiri

Abituriyentlər üçün "Açıq qapı" günü

□ **Dünya Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMIU) I, II və V qrupa daxil olmaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçirilib. Bakı məktəblilərinin universitetlə, universitetin professor və müəllim heyəti, fakültələr, laboratoriya və auditoriyalarla tanışlıq xarakteri daşıyan "Açıq qapı" günündə abituriyentlər fakültələr, ixtisaslar, tədris prosesi, tələbə həyatı və s. barədə ətraflı məlumatlar verilib.**

Universitetin heyətində baş tutan görüşdə AzMIU-nun rektoru, professor Gülcəhə Məmmədova tədris ocağının tarixindən danışdı, universitetdə bu günə qədər 50 mindən artıq ali təhsilli kadr hazırlandığını deyib. Rektor bildirib ki, hazırda AzMIU-da

8 fakültədə 8.500-ə yaxın tələbə təhsil alır, onlardan 700-ü xarici ölkə vətəndaşıdır, tədris 3 dildə - Azərbaycan, rus və ingilis dillərində aparılır. O, fakültələr, universitetin beynəlxalq əlaqələri barədə də geniş məlumat verib. Tanışlıq xarakterli çıxışında rektor uni-

versitetin ixtisaslarının həmişə aktual olduğunu, hazırladıqları kadrlara hər zaman, hər yerdə ehtiyac duyulduğunu abituriyentlərin diqqətinə çatdırıb. Çıxışının sonunda G.Məmmədova abituriyentlərə imtahanlarda uğurlar diləyib, düzgün seçim etmələrini arzulayıb.

Universitetə yüksək balla daxil olan tələbələr burada yaradılan şəffaf mühitdən, obyektivlikdən, tələbə-müəllim münasibətlərinin səmimiyyətdən razılıq edib, bu universitetdə oxuduqlarından qürur duyduqlarını, AzMIU-nu seçməkdə yanılmadıqlarını bildiriblər.

Çıxışlardan sonra abituriyentlər və onları



valideynləri AzMIU ilə yaxından tanış olublar, geniş və işıqlı auditoriyaları, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları gəziblər, böyük kitab fondu, dünyanın aparıcı elektron kitabxanalarına və resurslarına qoşulan kitabxana, nadir eksponatları olan muzey, tələbə və müəllimlərin

əl işlərindən ibarət olan sərgi salonuna baş çəkiblər. Görüşün sonunda qonaqlar universitetin müəllim və tələbə heyəti ilə bərabər çay süfrəsi arxasında səmimi söhbətlər edib, təəssüratlarını paylaşırdılar.

"Xalq qəzeti"

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC səhmdarlarının nəzərinə!

14 iyun 2019-cu il saat 11.00-da "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

- Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
- Cəmiyyətin illik hesabatının təsdiq edilməsi.
- Cari məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumat (materialları) göstərilən ünvanda və ya (012) 404 77 77 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar.

Ünvan-AZ1033, Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 1937-ci məhəllə, cəmiyyətin inzibati binası.

Müşahidə şurası

"Akkord AN" ASC səhmdarlarının nəzərinə!

14 iyun 2019-cu il saat 14.00-da "Akkord AN" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

- Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
- Cəmiyyətin illik hesabatının təsdiq edilməsi.
- Cari məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumat (materialları) göstərilən ünvanda və ya (050) 283 88 44 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar. Ünvan-AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsi 95.

"Gəncə İnşaat Sənaye" ASC səhmdarlarının nəzərinə!

14 iyun 2019-cu il saat 15.00-da "Gəncə İnşaat Sənaye" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

- Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
- Müşahidə şurasının üzvlərinin seçilməsi.
- Cəmiyyətin illik hesabatının təsdiq edilməsi.

- Cari məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumat (materialları) göstərilən ünvanda və ya (050) 626 56 01 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar.

Ünvan-Gəncə şəhəri, Nəriman Nərimanov prospekti 38.

Müşahidə şurası

"Qazax Şərab – 1" ASC səhmdarlarının nəzərinə!

14 iyun 2019-cu il saat 11.00-da "Qazax Şərab-1" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Gündəlikdəki məsələlər:

- Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
- Cəmiyyətin illik hesabatının təsdiq edilməsi.
- Cari məsələlər.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumat (materialları) göstərilən ünvanda və ya (050) 626 56 01 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar. Ünvan-Qazax rayonu, Yuxarı Sahalı kəndi.

“Gənclik” ASC-nin 2018-ci il dekabrın 31-nə illik hesabatı

2.1.1 Emitentin təşkilati-hüquqi forması, tam və qısaltılmış, dövlət qeydiyyatının tarixi və nömrəsi	“Genelçik” ASC qeydiyyat tarixi 1 iyun 2006-cı il qeydiyyat №46
2.1.2 Emitentin hüquqi ünvanı və olduğu yer	Bakı, Nərimanov rayonu, Olimpiya küçəsi 6
2.1.3 Hesabat ilində emitentin firma adında və təşkilati-hüquqi formasında dəyişikliklər haqqında	Olmayıb
2.1.4 Emitentin hesabat ilində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı	Olmayıb
2.1.5 Emitentin hesabat ilində yaranmış və ləğv edilmiş hər bir ümumi cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı	Olmayıb
2.1.6 Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının ayrı-ayrılıqda sayı	Fiziki - 56 nəfər
2.1.7 Emitentin nizamnamə kapitalının on faizi və daha artıq həcmdə səsli səhmlərə malik olan şəxslər (fiziki şəxs soyadı, adı, atasının adı, hüquqi şəxsin adı, olduğu yer və VOEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayrılıqda göstərilir) və emitentin nizamnamə kapitalında payı	Babayev Kamal Ələkbər oğlu – 41,81 % (288500) Babayev Tahir Kamal oğlu – 20,85 % (143858) Babayeva Rəna Kamal qızı – 15,00 % (103500) Əsədulla Çingiz Rəuf oğlu - 20,85 % (143918)
2.1.8 Emitentin nizamnamə kapitalında payı on faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VOEN-i, nizamnamə kapitalında emitentin payı)	Hüquqi – yoxdur
2.1.9 Səhmdar cəmiyyət olan emitentin səhmlər sahiblərinin rəyestri qiymətli kağızlar bazarının pəşkar istisnaqları təsdiqlənən aparıldığı halda, rəyestresəyəcisi haqqında məlumat (adı, yerləşdiyi ünvan, qiymətli kağızlar bazarının pəşkar istisnaqları fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılıq (lisensiyasının) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət) və ya rəyestrin emitent tərəfindən aparıldığı barədə qeyd	“Milli Depozit Mərkəzi” QSC Bakı şəhəri, Babək prospekti 12 A, Babək plaza Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 2 fevral 2018-ci il
2.1.10 Emitentin səhmdarlarının hesabat ilində həyata keçirilmiş yığıncaqları barədə məlumat	Səhmdarların ümumi yığıncağı 18 may 2018-ci il tarixdə keçirilmişdir.
2.1.10.1 Yığıncağın keçirilmə tarixi və yeri (ünvan)	Bakı, Nərimanov rayonu, Olimpiya küçəsi 6.
2.1.10.2 Ümumi yığıncaqda qəbul edilmiş qərarlar	1. 2017-ci ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı. 2. Qiymətli 2017-ci maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2017-ci il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi. 3. Təşkilati məsələ (müəssisədir şurasının tərkibinə baxılması və müfəttişin yenidən seçilməsi). 3. Səir məsələlər.
2.1.11 Emitentin dövrüviyyə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir)	Dövrüviyyə olan qiymətli kağızlar - səhmlər
2.1.11.1 İnvestisiya qiymətli kağız növü və forması	Adı, adlı səhmlər, sənadsız
2.1.11.2 İnvestisiya qiymətli kağız buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi	№ 725/ A 21 may 1998-ci il.
2.1.11.3 İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri	690092 1 manat
2.1.11.4 İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri	690092
2.1.11.5 Hesabat ilində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir)	Dividendlər ödənilməyib, 2018-ci ilin yekunlarına görə zərər əldə olunub.
2.1.11.6 Faizli istisnaqlar buraxılışı haqqında məlumatda istisnaqlar üzrə gəlirinin illik faiz dərəcəsi	Olmayıb
2.1.11.7 İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tədaviyə alındığı fond birjasının adı və olduğu yer (olduqda)	Olmayıb
2.1.12 Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar	Olmayıb
2.1.12.1 Özdin məbləği	
2.1.12.2 Hesabat tarixinə qədər ödənilmiş hissəsi	
2.1.13 Hesabat dövrü ərzində emitentin maliyyə-təsərrüfat fəaliyyətinə təsir göstərən mühüm hadisələr və hərəkətlər haqqında məlumatlar, o cümlədən maliyyə vəziyyəti və maliyyə göstəricilərinin təsviri və onların əvvəlki ilin həmin dövrü üzrə müqayisəli maliyyə göstəriciləri ilə müqayisəsi (qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi və ya fond birjasının kotirovka vərəqlərinə daxil edilmiş emitentlər üçün)	Olmayıb
2.1.14 Sadələşdirilmiş vergi ödəyicisi olan kiçik sahibkarlıq subyektləri istisna olmaqla, hesabat ilində maliyyə hesabları (mühasibat balansı, mənfəət və zərər haqqında maliyyə hesabatları, qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi və ya fond birjasının kotirovka vərəqlərinə daxil edilmiş emitentlər, habelə səhmdar investisiya fondları üçün iş əlavə olaraq kapitalda dəyişikliklər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, uçot siyasəti və izahlı qeydlər)	Sonuncu illik maliyyə hesabatları əlavə olunur.

2.1.15 Maliyyə hesabatlارının yoxlanılması haqqında könər auditorun rəyi	Könər auditorun rəyi əlavə olunur.
2.1.16 İllik hesabatın təsdiq etdiyi ümumi yığılmağın tarixi	19 aprel 2019-cu il
2.1.17 İllik hesabatın açılma mənbəyi haqqında məlumat	“Xalq qəzeti”

Məcmu gəlir haqqında hesabatı (xərclərin xüsusiyyətləri üzrə təsnifatlandırılması) 31 dekabr 2018-ci il tarixinə			
manatla			
	2016-cı il	2017-ci il	
Əməliyyat fəaliyyətindən gəlir	343277,18	286570,65	
Digər əməliyyat gəlirləri	16800,00	17900,00	
Cəmi gəlirlər	360077,18	304470,65	
Əmək haqqı və işçilərə bağlı digər ödənişlər	224199,94	177267,90	
Mal-material ehtiyatlarının silinməsi	15338,04	13358,15	
Əmlak və avadanlığın köhnəlməsi	51281,14	451,74	
Digər xərclər	124260,05	115149,63	
Xərclər	415079,17	306227,42	
Əməliyyat mənfəəti (zararı)	-55001,99	-1756,77	
Mənfəət vergisindən əvvəl mənfəət (zarar)	-55001,99	-1756,77	
Mənfəət vergisi xərcləri	-10427,39	-273,35	
Hesabat dövründə xalis mənfəət (zarar)	-44574,60	-1483,42	
İlin əvvəlinə kapital ehtiyatları	114848,81	70274,21	
Vergi məcaəlisə istifadə edilməmiş və silinmiş güzəştə uyğun təxiro salınmış vergi		-8081,25	
İlin sonuna kapital ehtiyatları	70274,21	60709,54	

Maliyyə vəziyyəti haqqında hesabat				
	2017-ci il	2017-ci il	2018-ci il	2018-ci il
AKTİVLƏR				
Uzunmüddətli aktivlər				
Qeyri-maddi aktivlər	318,93		287,03	
Torpaq, tikili və avadanlıqlar	919211,33		377521,68	
Tikilməkdə olan torpaq,tikili və avadanlıq	0,00		644090,92	
Təxiro salınmış vergi aktivləri	66763,42		58955,52	
Sair uzunmüddətli aktivlər. Gələcək dövrün xərcləri	469300,23		323521,23	
CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR		1455593,91		1404376,38
Qısamüddətli aktivlər				
Ehtiyatlar	22703,78		23864,05	
Qısamüddətli debitor borcları	13943,17		15866,68	
Pul vəsaitləri və onların ekvivalentləri	7162,00		3075,58	
Sair qısamüddətli aktivlər	834,95		0,00	
Sair qısamüddətli aktivlər. Gələcək dövrün xərcləri			114092,79	
CƏMI QISAMÜDDƏTLI AKTİVLƏR		44643,90		156899,10
CƏMI AKTİVLƏR		1500237,81		1561275,48
KAPİTAL VƏ ÖHDƏLİKLƏR				
Kapital				
Ödənilmiş nominal (nizammamə) kapitalı	690092,00		690092,00	
Kapital ehtiyatları	114848,81		62192,96	
Bölüşdürülməmiş mənfəət (zararlar)	-44574,60		-1483,42	
CƏMI KAPİTAL		760366,21		750801,54
Uzunmüddətli öhdəliklər				
Sair uzumüddətli öhdəliklər. Gələcək dövrün gəlirləri	467731,46		323521,23	
Digər uzumüddətli öhdəliklər	261844,44		363844,44	
CƏMI UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR		729575,90		687365,67
Qısamüddətli öhdəliklər				
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	0,00		235,40	
Qısamüddətli kreditör borcları	10295,70		10358,46	
Sair qısamüddətli öhdəliklər. Gələcək dövrün gəlirləri			112514,41	
CƏMI QISAMÜDDƏTLI ÖHDƏLİKLƏR		10295,70		123108,27
CƏMI ÖHDƏLİKLƏR		739871,60		810473,94
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR		1500237,81		1561275,48

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat		
	2017-ci il	2018-ci il
Əməliyyat fəaliyyətindən pul vəsaitləri		
Əməliyyat fəaliyyətindən mənfəət (zarar)	-55001,99	-1756,77
Üstəgəl əmlak və avadanlığın köhnəlməsi	51281,14	451,74

Çıxılın silinmiş istifadə edilməmiş vergi məccəllasilə güzəştədan yaranmış təxirə salınmış vergi			8081,25	
Aşağıdakı maddələr üzrə baş verən dəyişikliklər				
Çıxılın debitorların artması	10693,46	1923,51		
Üstəgəl gələcək dövrün xərcələrinin azalması	66007,12	31686,21		
Çıxılın ehtiyatların artması	4417,18	1160,27		
Üstəgəl kreditörünün artması	195,18	62,76		
Çıxılın gələcək dövrün gəlirlərinin azalması	64438,35	31695,82		
Əməliyyat fəaliyyətində pul vəsaitləri	9625,84	-12416,91		
Çıxılın ödənilmiş vergi	4417,50	-9151,60		
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	5208,34	-3265,31		
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin hərəkəti				
Uzunmüddətli aktivin əldə olunması	950,00	102821,11		
Çıxılın tikilməkdə olan torpaq, tikili və əvadanlıqların azalması				
Uzunmüddətli aktivin əldə olunması ilə bağlı pul vəsaitlərinin xaric olması	950,00	102821,11		
İnvestisiya fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	-950,00	-102821,11		
Maliyyəşədlirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin hərəkəti				
Borc şəkildə alınmış məbləğlərdən yaranan pul vəsaitlərinin daxiləlmaları		102000,00		
Maliyyəşədlirmə fəaliyyətindən pul vəsaitlərinin xalis hərəkəti	0,00	102000,00		
Pul vəsaitlərinin və onların ekvivalentlərinin artması/azalması	4258,34	-4086,42		
Pul vəsaitlərinin və onların ekvivalentlərinin ilin əvvəlinə	2903,66	7162,00		
Pul vəsaitlərinin və onların ekvivalentlərinin ilin sonuna	7162,00	3075,58		
Kapitalda dəyişikliklər haqqında hesabat				
	Ödənilmiş aksioner kapital	Kapital ehtiyatları		Cəmi kapital
		Digər ehtiyatlar	Vergi məccəllasilə istifadə edilməmiş və silinmiş güzəştə uyğun təxirə salınmış vergi	
			Bölüşdürülməmiş mənfəət	
2018-ci il yanvarın 1-nə qədər	690 092,00	70274,21		760 366,21
Hesabat dövründə xalis mənfəət (zərər)			- 1483,42	- 1483,42
Vergi məccəllasilə istifadə edilməmiş və silinmiş güzəştə uyğun təxirə salınmış vergi			- 8081,25	- 8081,25
Dividendlər				
2018-ci il dekabrın 31-nə	690 092,00	70274,21	- 8081,25	- 1483,42
				750 801,54

MÜSTƏQİL AUDİTORUN HESABATI "GÖNCLİK" ASC-nin RÖHƏRRLİYİNə

Rəy

1. Biz, "GÖNCLİK" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra şirkət adlandırılacaq) 2018-ci il dekabrın 31-nə mənfi vəziyyətli haqqında hesabatdan, məmurlar gəlir haqqından, kapitalda dəyişikliklər haqqında hesabatından və göstərilən tarixdə başatan cəmi ümumi pul vasitələrinin hərəkəti haqqında hesabatdan, habelə uşaq siyasətinin əhəmiyyətli prinsiplərini aşağıda təsviri də daxil olmaqla, maliyyə hesabatlarından edilən qeydlərdən ibarət maliyyə hesabatlarını auditi aparmışıq.

Bizə, əlavə edilmis maliyyə hesabatları şirkətin 2018-ci il dekabrın 31-nə maliyyə vəziyyətini, habelə maliyyə məlumatlarını və göstərilən tarixdə başatan cəmi ümumi pul vasitələrinin hərəkəti Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli əks etdirir.

Rəy üçün əsaslar

2. Biz auditə Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar özünə bizi məsuliyətlərimizə əlavə olaraq hesabatlamızın "Maliyyə hesabatlarını audit üçün auditorun məsuliyyəti" bölməsində təsvir edir. Biz maliyyə hesabatlarının auditi ad olan etik normaları Mühasiblərin Beynəlxalq Etik Standartları Surasının "Etika məccalləsinin" (IESBA məccalləsi) tələblərinə uyğun olaraq şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi və ya IESBA məccalləsinin tələblərinə uyğun yerinə yetirmişik. Bizcə, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmıq üçün yetərlidir və münaqişədir.

Əsas audit məqsəlləri

3. Əsas audit məqsəlləri bizim peşakar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarını auditi ad olan formalaşdırılmışdır. Bu məqsəllər maliyyə hesabatlarını audit baxımından və maliyyə hesabatlarında dair rəyimizin formalaşdırılmasında tövsiyələrdən keçirilmişdir və biz bu məqsəllərə dair aydınlıq razı vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idarə edilməsinə cavabdar olan sahiliyyəti şəxslərin məsuliyyəti

4. Rəhbərlik maliyyə hesabatlarını IFRS (beynəlxalq maliyyə hesabatları standartlarına) uyğun olaraq hazırlamasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrincə, doludüzlük və ya səhvər nəticəsində əhəmiyyətli təhrif olmadıqca maliyyə hesabatlarını hazırlamasına imkan verən zəruri dərəcədə nəzərin təşkiline görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik şirkəti ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı, yaxud buna ehtimalın başqa məqsəd alternativində olduğu halda, rəhbərlik şirkəti fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aldan məqsəllər haqqında məlumatların açıqlanmasına və müntəzamlı şəkildə fasiləsiz maliyyə prinsiplərini istifadə etməsinə görə maliyyə məsuliyyət daşıyır.

Iqtisadi subyektin idarə edilməsinə cavabdar olan sahiliyyəti şəxslər şirkətin maliyyə hesabatlarını verilmiş prosedura nəzarətə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının auditiə görə auditorun məsuliyyəti

5. Bizim məqsədimiz təqdim edilmis maliyyə hesabatlarında bir tam kimi, doludüzlük və ya səhvər nəticəsində, əhəmiyyətli təhrirlərin olub-olmadığını dəfə kaf amilində əldə etmək və rəyimizə daxil olan auditor hesabatını təqdim etməkdir. Kaf amilin əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, maliyyəni təhrif mövcud olduqda, BAS-lara uyğun aparılması audit onu həmişə aşkarladır. Təhrirlər doludüzlük və səhvər nəticəsində yaran bilər və ya təhrif, yaxud məmurlar ola bilər. itidirdicilərin belə təqdim edilmis maliyyə hesabatları arasında qəbul edildiki iqtisadi qararlara təsir edə biləcək ehtimalı olduğu halda, əhəmiyyətli hesab olunur.

**"E.N. Audit Servis" MMC-nin direktoru - Fərid Əliyev
Rəhbərlik Rəhbərlik 17 mart 2019-cu il**

“Sumqayıt Elektrik Dəstləşdirmə” ASC-nin 2018-ci il dekabrın 31-nə mühasibat balansı

Ölçü vahidi- manatla				
Bölmələrin, maddələrin adları	2018-ci hesabot dövrü üzrə		2017-ci hesabot dövrü üzrə	
AKTİVLƏR				
Uzunmüddətli aktivlər				
Torpaq, tikili və avadanlıqlar	273.110,41	243.934,86	304.127,74	273.110,41
Uzunmüddətli debitor borcları	-		59.024,65	-
CƏMI UZUNMÜDDƏTLI AKTİVLƏR	273.110,41	243.934,86	363.152,39	273.110,41
Qısamüddətli aktivlər				
Ehtiyatlar	171.051,55	4.216.555,97	166.592,22	171.051,55
Qısamüddətli debitor borcları	8.536,71	25.470,59	23.077,79	8.536,71
Pul vəsaitləri və onların ekvivalentləri	26.552,80	5.358,06	10.965,07	26.552,80
Sair qısamüddətli aktivlər	310.086,03	490.847,61	287.353,77	310.086,03
KAPİTAL VƏ ÖHDƏLİKLƏR				
Kapital				
Ödənilmiş nominal (nizamnəmə) kapital	592.781,0	592.781,0	592.781,0	592.781,0
Bölüşdürülməmiş mənəfet (ödənilməmiş zərər)	24.916,32	41.190,80	6.055,42	24.916,32
CƏMI AKTİVLƏR	789.337,50	807.777,09	851.141,24	789.337,50
CƏMI KAPİTAL	617.697,32	633.971,80	596.436,42	617.697,32
CƏMI UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR	-	-	-	-
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər	6.687,44	15.030,81		6.687,44
Qısamüddətli kreditör borcları	4.956,87	149.051,56	5.378,03	4.956,87
Sair qısamüddətli öhdəliklər	159.995,87	9.722,92	246.926,79	159.995,87
CƏMI QİSAMÜDDƏTLI ÖHDƏLİKLƏR	171.640,18	173.805,29	252.304,82	171.640,18
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	789.337,50	807.777,09	851.141,24	789.337,50
CƏMI QİSAMÜDDƏTLI AKTİVLƏR	516.227,09	563.842,23	487.988,85	516.227,09
Mənəfet, zərər və digər məcmu gəlirlər haqqında hesabot				
Göstəricilərin adları		2018-ci hesabot dövrü üzrə	2017-ci hesabot dövrü üzrə	
Əsas əməliyyat gəlirləri		3.557.430,90	982.104,15	
Sair əməliyyat gəlirləri		84.056,04	36.823,21	
Hazır məhsul ehtiyatlarındakı artımlar və azalmalar			88.924,11	
Təşkilat tərəfindən yerinə yetirilmiş və kapitallaşdırılmış işlər		3.641.486,94	1.018.927,36	
İstifadə edilmiş material ehtiyatları		3.173.114,57	755.626,71	
İşçi heyəti üzrə xərclər		83.885,12	39.470,01	
Amortizasiya xərcləri		29.175,55	31.017,33	
Digər əməliyyat xərcləri		31.225,59	13.112,87	
Sair əməliyyat xərcləri		272.598,80	148.555,03	
Vergioqymadan əvvəl mənəfet		10.487,31	31.145,41	
Mənəfet vergisi		10.297,46	6.229,08	
Hesabat dövründə xalis mənəfet		41.189,85	24.916,33	

Pul vəsaitlərinin hərəkəti haqqında hesabat (dolaylı üsul)			
	2018-ci hesabat dövrü üzrə	2017-ci hesabat dövrü üzrə	
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə xalis mənfəət və ya zərər	51.487,31	31.145,41	
mənfəət vergisi üzrə xərclər	10.297,46	6.229,08	
Ödənilmiş (qaytarılmış) mənfəət vergisi	10.297,46	6.229,08	
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin əvvəlinə olan məbləği		26.552,80	10.965,07
bank overdraftları çıxılmaqla pul vəsaitləri və onların ekvivalentlərinin ilin sonuna olan qalığı		5.358,06	26.552,80
Kapitalda dəyişikliklər haqqında hesabat			
	Ödənilmiş nizamnamə kapitalı	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	Cəmi
Əvvəlki hesabat dövrünün əvvəlinə olan qalığı	592.781,0	6.055,42	598.836,42
Əvvəlki hesabat dövründə xalis mənfəət (zərər)	-	24.916,33	24.916,33
Əvvəlki hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi	-	6.055,42	6.055,42
Əvvəlki hesabat dövrünün sonuna qalığı	592.781	24.916,33	617.697,33
Hesabat dövrünün sonuna qalığı	592.781	41.190,80	633.971,80
Hesabat dövründə xalis mənfəət (zərər)	-	41.190,80	41.190,80
Hesabat dövrü üzrə kapitalda dəyişikliklərin cəmi	-	24.916,33	24.916,33
Hesabat dövrünün sonuna qalığı	592.781	41.190,80	633.971,80
"Şumqayıt Elektrik Dəstəkləşmə" ATSC-yə			
Rəy			
Mən, Azərbaycan Respublikası Auditorlar Palatasının 2 may 2018-ci il tarixli AT040 sayılı icazəsinə əsasən fəaliyyət göstərən "Audit Servis" MMC-nin ərizi O.Ə. Abdullayev sifarişçi ilə bağlanmış 14 mart 2019-cu il tarixli 005 sayılı müqaviləyə uyğun "Şumqayıt Elektrik Dəstəkləşmə" ASC-də (VÖEN 2900171221) 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək maliyyə – təsərrüfat əməliyyatlarını auditorunvergiləri uyğunluğunu audit yoxlaması aparım.			
Audit yoxlaması 2019-cu il martın 14-də başlanmış 27-də başa çatdı.			
Audit yoxlamasına təqdim edilmiş sənədlərin düzgünlüyünə sifarişçi-təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır.			
Sənədlərə əsasən aparılmış audit nəticəsində sifarişçinin maliyyə vəziyyətinin maliyyə-təsərrüfat əməliyyatlarının qanuniliyi), illik mühasibat hesabatları mədədlərinin doğruluğu (mühasibat uçotunun ümumi vəziyyətinə) qiymət verməmək və biz yalnız bu rəyde əks olunmuş mülahizələrimizə görə məsuliyyət daşıyıq.			
Mülahizələr düzgün formalaşdırmaq üçün kifayət qədər auditor subütlarının toplanması məqsədində bax qüvvədə olan audit standartların tələblərinə uyğun audit planladır və audit prosedurlarını yerinə yetirmiş.			
Audit zamanı təqdim olunmuş sənədlərə əsas kimi götürülmüş təsdiqedic materiallar yoxlanılmış, həbə sifarişçi – təsərrüfat subyektinin tətbiq etdiyi uçot prinsipləri qiymətləndirilmişdir.			
Bizcə, yerinə yetirilmiş audit prosedurların nəticəsində rəy vermək üçün kifayət qədər auditor sübutu toplanmış.			
Mühasibat uçotu və illik balans qanuni göstəricilərə və nizamnamənin müddəalarına uyğundur.Lazimi mühasibat uçotu baxımından illik balans hüquqi məqsədlər əmlak, maliyyə vəziyyətinin və gəlirlirinin faktiki müsbətliyə uyğun olan mənzərəsini yaradır.			
Rəy 2019-cu il martın 27-də eyni qüvvədə maliyyə iki nüsxədə tərtib edilmişdir. Bunlardan bir sifarişçi-təsərrüfat subyektinə , ikinci isə "Audit –Servis" MMC-də saxlanılır.			
Ünvan-Şumqayıt şəhəri, 45-ci məhəllə, N.Nərimanov küçəsi 48/1.			
"Audit-Servis" MMC-nin direktoru: O.Ə. Abdullayev			

“Azərsu” ASC

daxili vəsaiti hesabına içməli və tullantı sularının emalı prosesində istifadə olunan kimyəvi reagentlərin və mal-materialların satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarlarına təklif olundur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə iqlat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: -aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçılarla lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilmə hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, "Azərsu" ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs Ağail Mirzəyevdən, 431 47 67/2246) ala bilərlər. Iştirak haqqı 400 manatdır. Təşkilat: "Azərsu" ASC VÖEN- 9900001751 Bank- "Kapital Bank"ASC-nin 1 saylı Nəsimi filiali Kod- 200112 VÖEN- 9900003611 M/h- AZ37NABZ 0135010000000001944	S.W. I. F. T. BIK- ALIBA22X H/h- AZ65AİLİB 330700019441100216111 Iştirak haqqı heç bir halda geri qaytarılmır. İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: - tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına); - tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi; - tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır); - tender təklifi dayarının 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır); Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; - iddiağının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti; - iddiağının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı; - iddiağının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.	- əsas şərtlər toplusunda nəzərdə tutulan digər sənədlər. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surətı) tərtib olunmalıdır (xarici dilləki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir). Tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 iyun 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş iqlat zərflərdə 18 iyun 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, "Azərsu" ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçılardan təklifləri 19 iyun 2019-cu il saat 16.00-a yuxarıda göstərilən ünvanda açılacaqdır. İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
---	---	--

Tender komissiyası

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC

generator və stabilizator avadanlıqlarına illik texniki servis xidmətlərinin satın alınması məqsədilə

AÇIQ MÜSABİQƏ ELAN EDİR

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumat əldə edə bilərlər. Mürciət üçün son müddət 30 aprel 2019-cu il saat 18.00-dəkdir. Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əslı və surəti) tərtib olunmalıdır. (xarici dildəki tender təklifləri Azərbaycan dilinə	tərcümə edilməlidir). Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Telefon- (012) 404-37-00, daxili-1132. Ünvan- Bakı, Heydər Əliyev prospekti 152, "Çinar plaza", 24-cü mərtəbə.
---	---

“Hədiyyələr” ASC səhmdarlarının nəzərinə!

11 iyun 2019-cu il saat 11.00-da "Hədiyyələr" ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. Gündəlikdəki məsələlər: 1. 2018-ci ilin yekunları üzrə cəmiyyətin icra orqanının hesabatının dinlənilməsi və balansın testi. 2. Digər məsələlər.	Səhmdarların ümumi yığıncağının gündəliyi üzrə materiallarla 2019-cu il iyunun 3-də cəmiyyətin inzibati binasında tanış olmaq mümkündür. Telefon- 012-560-09-71. Ünvan- Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi 31.
---	--



Rusiya

Ən gözəl qadın polis

Rusiyada terror hadisələrinin qarşısını almaq üçün qurulan qvardiyada xidmət keçən qadın polisler arasında ən gözəlini müəyyənəşdirmək üçün seçim aparılıb. 4 il əvvəl Rusiya Prezidenti Vladimir Putinin təlimatı ilə qurulan Milli Mühafizə Federal Xidmətinin əməkdaşı Anna Kramtsova ən gözəl qadın polis seçilib. Uniforma ilə şəkli çəkdirən qadın polisler yarışa qatılıb və onlara idarənin rəsmi saytında səsvermə keçirilib. 3 milyondan çox insanın qatıldığı səsvermədə 57 mindən çox səs alan Anna Kramtsova ən gözəl qadın polis kimi birinci olub. Xəbəri "Ria.ru" verib.



Belçika

500 avroluq əsginasların çapı dayandırıldı



Avropa İttifaqı (Al) ölkələrinin mərkəzi bankları 500 avroluq əsginasların çapını dayandırılıb. Buna səbəb belə iri pulların çox vaxt pərakəndə ticarətdə deyil, kriminal məqsədlərlə istifadə olunmasıdır. Buna baxmayaraq 500 avroluq əsginaslar yenə ödəmə vasitəsi kimi istifadə olunacaq, həmçinin kommersiya banklarının dövrüyyəsində qalacaq.

Məlumatı "Bloomberg" yayıb.

Paraqvay

Ən xoşbəxt ölkə



Paraqvay 2018-ci ildə dünyanın ən xoşbəxt ölkəsi olub. Bu, ABŞ-in "Gallup" analitik tədqiqat şirkətinin keçirdiyi sorğu nəticəsində məlum olub. Bildirilir ki, dünyanın ən xoşbəxt ölkələrinin siyahısına Latın Amerikası ölkələri başçılıq edir. Belə ki, bu göstərici üzrə ikinci yeri Panama tutur. İlk beşliyi isə Qvatemala, Meksika və El-Salvador tamamlayır. Qeyd edilir ki, sorğu dünyanın 143 ölkəsində keçirilib.

Xəbəri BBC verib.

Norveç

150 milyon dollar ianə



Qarşıdakı 3 ildə Norveç BMT-nin Uşaq Fonduna (UNICEF) 150 milyon dollar köçürəcək. Ölkənin inkişaf naziri Daq İnqve Ulştayn deyib ki, bu vəsait dünyada ən çox ehtiyacı olan uşaqların təhsil, səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına sərf ediləcək. O, qeyd edib ki, Norveç UNICEF-in maliyyə yardımlarının dəstəklənməsi sahəsində könüllü ianələr proqramının ən böyük donorlarından biridir.

Məlumatı "Euronews" yayıb.

Fransa

Neymar cəzalandırılıb

UEFA PSJ-nin futbolçusu Neymarı üç oyunluq cəzalandırıb. Buna səbəb onun Çempionlar Liqasının səkkizdəbir finalının "Mançester Yunayted"lə cavab oyunundan (1:3) sonra "Instagram" səhifəsində hakimlər haqqında təhqirəməz ifadələr işlətməsidir. Beləliklə, braziliyalı oyunçu 2019-2020-ci il mövsümündə Çempionlar Liqasının qrup mərhələsinin ilk 3 oyununda komandasına kömək edə bilməyəcək.

Məlumatı "Eurosport" yayıb.



Hazırladı: Elçin ABBASOV, "Xalq qəzeti"

Donald Tramp Sindzo Abe ilə görüşüb



Dünən Ağ evdə Prezident Donald Tramp Yaponiyanın Baş naziri Sindzo Abe ilə görüşüb. Bu barədə NHK agentliyi məlumat yayıb.

Xəbərdə qeyd olunur ki, ABŞ və Yaponiya liderləri görüş zamanı bir sıra mühüm ikitərəfli və global problemlər üzrə geniş müzakirələr aparıblar. Gündəmin əsas mövzusu isə iki ölkə arasında iqtisadi əlaqələrin gücləndirilməsi məsələsi olub. Təhlilçilər bildirirlər ki, rəsmi Tokio əsas ticarət tərəfdaşı olan Birləşmiş Ştatlarla yeni ticarət sazişini mümkün qədər tez imzalamağa çalışır. "Gündoğar ölkə"nin lideri belə bir sənədi Avropa İttifaqının rəhbərliyi ilə artıq imzalayıb. Yeri gəlmişkən, S.Abe Vaşinqtona gəlməzdən əvvəl Brüsselə səfər edərək burada Al-nin rəhbərləri ilə görüşlər keçirib. Al-Yaponiya sammiti çərçivəsində bir sıra mühüm sənədlər imzalanıb. Sənədlərin imzalanma mərasimindən sonra liderlər birgə mətbuat konfransı keçiriblər. Al Şurasının sədri Donald Tusk bildirib ki, Al Yaponiya ilə bütün istiqamətlərdə, xüsusilə iqtisadi sahədə əlaqələrin genişlənməsinə böyük önəm verir. O deyib ki, biz əməkdaşlığın üföqlərini genişləndirək, bu, bizim xalqların rifahına müsbət təsir göstərəcək. Yaponiya hökumətinin təmsilçisi Takeşi Osuqanın fikrincə, Yaponiya-Al sammiti bir daha sübut etdi ki, tərəflər universal dəyərlərə, o cümlədən söz və ifadə azadlığına, insan haqlarına, qanunun aliliyinə hörmətlə yanaşırlar.

M.HACIXANLI, "Xalq qəzeti"

Sesebo bazasına yeni desant gəmisi göndərilir

ABŞ Hərbi-Dəniz Qüvvələrinin komandanlığı Yaponiyanın cənub-qərbindəki Kyuşu adasında yerləşən Sesebo bazasına yeni zərbə-desant gəmisinin göndəriləcəyi barədə rəsmi məlumat yayıb. Xəbəri "Associated Press" agentliyi verib.



Mənbə qeyd edir ki, "Amerika" gəmisi beşinci nəsil "F-35B" döyüş təyyarələri, "Osprey" konvertoplanları, helikopterlər və 1700 hərbi dəniz piyadası kontingenti ilə təchiz edilib. "Amerika" gəmisinin Sesebo bazasındakı "Wasp" universal desant gəmisini əvəz edəcəyi qeyd edilir.

Məlumat üçün bildirik ki, uzunluğu 260 metr olan "Amerika" gəmisi 44 ton su tutumuna malikdir və yüngül aviadaşıyıcı hesab edilir. Bu gəminin Uzaq Şərq sahillərinə göndərilməsi ABŞ hərbi-dəniz qruplaşmasını gücləndirməklə yanaşı, Çinə hərbi təzyiqi artırmağa xidmət edir.

Xatırladaq ki, ikinci dünya müharibəsindən sonra Yaponiyada ABŞ-in 7-ci donanması yerləşdirilib. Onun səərəncamında 70 müxtəlif tip gəmi və 300 təyyarə var.

Mahmud QƏRİBOV, "Xalq qəzeti"



ABŞ silah satışı razılaşmasından çıxır

BBC-nin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp 2013-cü ildə BMT-nin nəzdində imzalanmış silah satış razılaşmasından çıxacağını bəyan edib.

ABŞ lideri bildirib ki, BMT yaxınlarda ABŞ-in bu razılaşmanı rədd etdiyinə dair rəsmi mövqe ilə tanış olacaq.

Tramp Senatı imzaladığı qərarın qəbul müddətini təxirə salmamağa çağırır: "Demokratlar günahkar əcnəbilərin heç bir hesab vermədən ortada sərbəst hərəkət etməsinə icazə verdikləri halda qanunlara tabe olan vətəndaşları silahsızlaşdırmaq istəyir. Mənim prezidentliyim dövründə bu, əsla olmaya-caq".

Qeyd edək ki, BMT-nin silah ticarəti anlaşmasını 2013-cü ildə ABŞ-in sabiq Prezidenti Barak Obama imzalayıb.

Rövşən ATAŞİYEV, "Xalq qəzeti"

□ Dünya bazarında heftəsonu "qara qızıl"ın qiyməti azalmağa başlayıb.

Londonun "ICE" Birjasının məlumatına görə, "Brent" markalı neftin qiyməti 4 faiz azalaraq 71,99, Nyu-York Ömtəe Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-in "WTI" markalı neftinin qiyməti 3,8 faiz azalaraq bir barel 61,20, Azərbaycanın "AzeriLight" markalı neftinin qiyməti 3,1 faiz azalaraq bir barel 73,50 dollar olub.

Ekspertlər bildirirlər ki, ABŞ-in OPEC-ə təzyiqindən sonra dünya birjalarında "qara qızıl"ın qiyməti 4 faiz azalır.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"



Hava proqnozu

☞ Aprelin 28-də
☞ Bakıda və Abşeron yarımadasında az buludlu olacaq. Yağmursuz keçəcək. Cənub küləyi əsəcək, aralıq güclənəcək. Gecə 11-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm cive sütunundan 759 mm cive sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz olacaq.
☞ Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Gecə 5-10, gündüz 18-23 dərəcə isti olacaq.
☞ Yuxarı Qarabağı: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam

bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 2-7, gündüz 9-14 dərəcə isti olacaq.
☞ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir. Gecə və şəhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.
☞ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıl, Ağsu, Şamaxı, Siyazan, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə lokal qısamüddətli yağış yağacağı gözlənilir.

Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə aralıq güclənəcək. Gecə 5-10, gündüz 16-21 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.
☞ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Səbirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında yağmursuz keçəcək. Gecə və şəhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Gecə 7-12, gündüz 21-26 dərəcə isti olacaq.
☞ Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şəhər dağlarda duman olacaq. Qərb küləyi əsəcək. Gecə 7-11, gündüz 18-23, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacaq.



Türkiyədə 1915-ci il hadisələri haqqında sənədli film çəkilib

□ Türkiye Tarix Cəmiyyəti (TTC) 1915-ci il hadisələri haqqında "Osmanlı dövlətində qiyam, terror və erməni təbliğatı" adlı dörd dildə dublyaj edilmiş sənədli film çəkib. Məlumatı "Anadolu" agentliyi verir.

TTC başçısı Rəfiq Turan ermənilərin soyqırım kimi qələmə verdiyi 24 aprel 1915-ci il hadisələri haqqında danışaraq bildirib ki, həmin hadisələrdən yüz ildən artıq vaxt keçsə də, yalancı erməni təbliğatı davam edir.

Onun sözlərinə görə, erməni məsələsini 1877-1878-ci illər Rusiya-Türkiyə müharibəsi dövründə qabartmağa başlayıblar. Amma türk-erməni münasibətlərinin kökü Səlcuq dövləti dövrünə gedib çıxır.

"1878-ci ildə İstanbul yaxınlığında Osmanlı dövləti ilə Rusiya imperiyası arasında San-Fransisko sülh müqaviləsi imzalanıb. Müqavilə Osmanlı ərazisinin şərq əyalətlərində erməni dövlətinin yaradılmasını nəzərdə tutur. Ancaq bu sənəd Qərb ölkələrinə sərf etmədi. Ona görə də sonradan onun üzərində yenidən işlənilirdi və Berlin traktatı ilə əvəzləndi", - deyir Rəfiq Turan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə uzun illər erməni iddiaları ilə mübarizə aparıb və buna görə də TTC 1915-ci il realıqları ilə bağlı çoxseriyalı sənədli film çəkib. "Film o dövrün hadisələrini ətraflı əks etdirir və arxiv materiallarına əsaslanır. Yeddi seriyadan ibarətdir - "Terror və 1915-ci il qiyamı", "Köçürmə və 1915-ci il yerləşdirməsi", "Diaspor, diplomatiya və təbliğat", "ASALA: alov və qan", "Saxta sənədlər və realıq", "Tarixə əsaslanmayan diplomatiya", "Birinci atəş: 1915-ci ildə müsəlmanlara qarşı zorakılıq".

Rəfiq Turan bildirib ki, film türk dilində çəkilib və ingilis, alman, fransız və ispan dillərində dublyaj olunub. Film üzərində işlər tamamlanmaq üzrədir və yaxınlarda TRT kanalı ilə nümayiş etdiriləcək.

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

Sumqayıt şəhərində jurnalistlər ağac əkdilər



"Bu yaz özün bir təbiət yarat!" devizi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanılan yaz ağacəkmə kampaniyası çərçivəsində jurnalistlər bu dəfə Sumqayıt şəhərinin Nəsimi parkında ağac ekib.

27 aprel 2019-cu il tarixində keçirilən aksiyada 100-dən artıq media nümayəndəsinin iştirakı ilə 300 müxtəlif cinsli ağac tingi əkilib, son illər yaşıllıqlar şəhərinə çevrilən Sumqayıt təbiətinə daha bir töhfə verilib.

Ekoloji vəziyyətin yaxşılaşdırılması, yaşıllıqların artırılması və ağac ekilməsinin təşviqi məqsədilə keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ekilən ağac tingləri ETSN-nin Azəryaşıllaşdırma ASC və Meşələrin İnkişafı Departamentinin tinglik sahələrində yetişdirilib.

ETSN yaz ağacəkmə aksiyalarında iştirak edən bütün təşkilatlara, ictimaiyyət və media nümayəndələrinə öz təşəkkürünü bildirir və növbəti ağacəkmə kampaniyalarının daha da kütləviləşəcəyinə ümid edir.

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

ALLAH RƏHMƏT ELƏSİN

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbərliyi və kollektiv prokurorluğun əməkdaşı Fuad Məmmədova anası

BİKƏXANIM MƏMMƏDOVANIN

vəfatından kədərli vəziyyətini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02
Şöbələr: 493-59-03 (8 xətti), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqgazeti.com, xalqgazeti@gmail.com



"Xalq qəzeti"nin kompüter mərkəzində yığılıb və səhifələnilir, "Azərbaycan" nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnamə 022273

İNDEKS 0282
TİRAJ 7426
SİFARİŞ 1372
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00